

**EVDƏ QAL,
SAĞLAM QAL**

**Erməni
yalanları
İtaliya
mətbuatında
ifşa edildi!**



**"Le Figaro":
"Ərdoğan geri
addım atdı,
amma təslim
olmayacaq"**



İsmail Hacıyev

**"SƏS" qəzeti mənim
üçün ən əziz qəzeldir**

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 132 (6096) 6 avqust 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Düşünülmüş siyasətin uğurlu nəticələri...



*Prezident İlham
Əliyev: "Bəlkə də
dünyada öz vətəndaşına
bu qədər qayğı və
diqqət göstərən ikinci
ölkə yoxdur"*

**Hikmət Hacıyev:
Ermənistanın təxribatı
onun üçün tam
məğlubiyyətlə başa çatdı**

Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüşü əzəli torpaqlarının erməni işğalından azad edilməsi məsələsində tamamilə həmrəy və qətiyyətli olan Azərbaycan xalqının dönməz iradəsini əks etdirdi. Bu mühüm hadisə xalq ilə iqtidar arasında tam birliyi növbəti dəfə nümayiş etdirdi.



**Siyavuş Novruzov:
"Milli Şura" insanların
taleyni düşünmür"**

"Biz hələ bilmirik ki, bu xəstəlik nə qədər çəkəcək. Müəyyən məsələlərə toxunanda biz realıqdan çıxış etməliyik". SİA-nın verdiyi məlumata görə, bunu parlamentin dünən keçirilən plenar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri ...



Bax 4

**Özəl sektora yeni maliyyə
dəstəyi göstəriləcək**

Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək və İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçiriləcək. Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, qərara əsasən, koronavirus (COVID-19)...



Bax 3

**Milli Məclis 2020-ci il dövlət
büdcəsinə dəyişikliyi qəbul etdi**

Avqustun 5-də Milli Məclisin növbədənənar sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra Sədr iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.



Bax 6

**Paşinyanın irəli sürdüyü
7 şərtin qaranlıq məqamları**

12 iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ölkəmizə qarşı hərbi təxribata başlayan, lakin 2-3 gün ərzində öz layiqli cavabını alan və hətta öz yaxın tərəfdaşları tərəfindən dəstəksiz qalan, sonra isə 17 iyulda Minskə genişləndirilmiş...

Bax 8

**Hannover şəhərində
Azərbaycan
ordusuna dəstək
mitinqi keçirilib**




Bax 7

**Satqın, xəyanətkar
Arif Məmmədov
necə ifşa olundu?**



Bax 13

**Məşhur musiqiçi
Trampi məhkəməyə
verdi**



Bax 16

Düşünülmüş siyasətin uğurlu nəticələri...

Prezident İlham Əliyev: “Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”

Bu aksiomadır. Bəli, dövlət başçısı çıxışlarında dəfələrlə bu cavabı verib. Və ölkə başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi, iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilməsinə yönəldilən real sübutudur.

Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, pandemiya başlayandan indiyə qədər məhz ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Fakt odur ki, məhz bu düşünülmüş siyasətin nəticəsində ölkəmiz bu böhranlı vəziyyəti dünyanın bir çox ölkələrindən daha yaxşı idarə edə bilib. Amma pandemiyanın nə vaxt qurtaracağını da heç kim bilmir. Ona görə də, sayıqlığı itirmədən

im öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Əslində, dövlət başçımız bu siyasətini 17 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir. Yeni Prezident İlham Əliyev deyərək, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğıkeş şəxsiyyət, böyüklük rəmzi, ağsaqqala, ağbırçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür. Və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-cı ilin Aprel zəfəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşib, cəbhədə yağı düşməne layiqli cavab verən, işğal altındakı torpaqlarımızın bir hissəsini azad edən Ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilən dəstək idi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu des-



atılan addımları davam etdirmək lazımdır. Həmçinin, bir əsas məqamı da vurğulamaq lazımdır ki, son aylar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Və son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir.

Bu gün reallıqlar ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur

Bəli, bugünkü şəraitdə həyata keçirilən bu tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölünməsinə nail olmaq, daxili siyasətin sosial yönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət da-



tək dağı belə yerindən oynadan xalqın dəstəyi, birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.

Bu günkü zamanda da Prezidentimizin vətəndaşların yanında olmasının daha bir göstəricisi

Bu faktdır, reallıqları görmək ancaq və ancaq korluqdur.

Çünki dünyanın ən inkişaf etmiş ölkələrinin prezidentləri əhali ilə birbaşa təmasdan imtina etdikləri bir vaxtda, Azərbaycan Prezidenti ölkəmizin bölgələrinə mütəmadi səfərlər edir, vətəndaşlarla sıx təmasda olur, problemlərini eşidir, çətin anlarda yanlarında olur. Dünya mediası Azərbaycan Prezident İlham Əliyevin bölgələrə səfərlərini “prezidentdən nümunəvi addım” kimi dəyərləndirir. Bu döv-

lət başçımızın nə birinci, nə də sonuncu addımıdır, ölkəyə başçılıq etdiyiniz gündən Prezident İlham Əliyev ən çətin, təhlükəli anlarda xalqın yanında, sadəcə insanların arasında olub. Azərbaycanda zəlzələ və daşqın olanda, cəbhə bölgəsində hərbi əməliyyatlar gedəndə dövlət başçısı hər hansı təhlükədən çəkinməyərək, bilavasitə həmin ərazilərə səfər edib, vəziyyətlə şəxsən tanış olub, insanlarla görüşüb, bütün məsələlərin həlli ilə bağlı göstəriş verib. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Burada indiyə qədər yürüdülmən səhiyyə siyasətinin də danılmaz rolu var. Bəli, sirs deyil ki, Azərbaycanda səhiyyənin vəziyyəti vaxtaşırı müzakirə və mübahisə mövzusu olurdu. Amma necə deyirlər, hər

“Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməse, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adı qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Az təminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüslə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür”.

“Biz birlikdə güclüyük!”



şey çətin anda və müqayisədə bilinər.

“Dövlət tərəfindən atılmış addımlar əgər ictimaiyyət tərəfindən dəstəklənməse, bunun xeyri olmayacaq”

Prezident İlham Əliyev rayonlara səfərləri zamanı çıxışlarında da bildirib ki, biz yaranmış vəziyyətdən şəərəflə çıxmağa çalışmalı-

Bəli, hər kəs gördü ki, kimlərinə müalicə üçün xaricə getmələri heç də ölçü meyarı deyilməmiş. Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır və başa düşür. Məhz buna görə son günlərdə dövlət başçısına gələn təşəkkür məktublarının sayı-hesabı yoxdur.

Ardı Səh. 3

Düşünülmüş siyasətin uğurlu nəticələri...

Prezident İlham Əliyev: “Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”

Əvvəli-Səh-3

Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Vətəndaşlardan birinin dövlət başçısına müraciətlə yazdığı “Siz bizi bizdən çox düşünürsünüz” cümləsi isə Prezidentin fəaliyyətinə verilən çox dəqiq qiymət sayıla bilər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilir.

Prezident İlham Əliyev koronavirusun ən çox təsir etdiyi sahələri daha çox diqqət yetirdiyinin də xalqımız şahidi oldu. Dövlət başçısı çıxışlarında da bu faktoru dəfələrlə vurğulayıb ki, çətin durumda olanlara dövlət qayğı göstərməlidir: “Fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirir.



cək. Onların əməkdaşlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrə problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş

etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”

“Məsuliyyətsiz insanlara qarşı ictimai qınaq olmalıdır”

“Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəse etmək mümkün deyil. Çünki nə lazım idi-

sə, biz onu etmişik və edəcəyik”- deyən dövlət başçısı bildirib ki, koronavirusa qarşı mübarizəyə istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik: “Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın heç kimə müraciət etməyib. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yeni, beynəlxalq birliyin əksər hissəsi, Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur.

Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gerek indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır”.

Bəli, dövlət başçımızın müdrik liderliyi ilə bu təhlükənin qarşısını alınması və əhalinin sağlamlığını qorunması yolunda düşünülmüş addımlarına dəstək olmaq üçün insanlarımız da öz üzərlərində məsuliyyət hiss etmələri vacibdir.

Bir sözlə, diqqətdən qaçmamalıdır ki, Azərbaycan dünyanı vahiməyə salmış pandemiya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər, aparılan mübarizə Azərbaycanın bu sınaqdan da daha az itki ilə çıxacağına əminlik yaradır. Ölkə başçısı hər bir vətəndaşı koronavirusla mübarizədə birləşməyə səsləyir - “Biz birlikdə güclüyük”. Ölkə liderinin bu çağırışına hər kəs qoşulur. Pandemiya qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurun başlıca səbəbi də milli birliyin nəticəsidir. Azərbaycan tezliklə bu mübarizədən də qalib çıxacaq. Yeter ki, məsuliyyətli olaq və qaydalara əməl edək.

RƏFIQƏ KAMALQIZI

Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək

Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək və iqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçiriləcək. Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. İqtisadiyyat Nazirliyindən SİA-ya bildirilib ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimalaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiya zərərçəkmiş sahələrdə çalışan müzdlü işçilərin əməkhaqqının müəyyən hissəsini ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu gündə pandemiya zərərçəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlətimizin başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.



Qeyd edək ki, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergiödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergiödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergiödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqustun 10-dək qəbul ediləcək.

Erməni yalanları İtaliya mətbuatında ifşa edildi!

Bu günlər İtaliyada erməni tərəfi baş verənlərlə bağlı həqiqətləri işıqlandıran kütləvi informasiya vasitələrinə, hadisələrə münasibətdə obyektiv mövqə tutan siyasətçilərə, tədqiqatçılara, jurnalistlərə təzyiqlər edir, məlumatlar üzərində manipulyasiya etməyə və dezinformasiya yaymağa cəhd göstərir.

AZƏRTAC xəbər verir ki, həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılması istiqamətində növbəti addımlardan biri kimi Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Kmetro0” xəbər portalına jurnalist Alessandro Luongoya geniş müsahibəsi dərc olunub.

Müsahibəsində diplomat Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədi boyu Ermənistanın son hərbi avantürası, qarşı tərəfi buna təhrik edən səbəblər, o cümlədən Ermənistan tərəfinin Cənub Qaz Dəhlizinin keçdiyi bu strateji ərazinin destabilizasiyası və önəmli neqaliyyət infrastrukturuna xələl yetirmək məqsədləri barədə danışıb.

Səfir bildirib ki, özünü dünyaya “əzabkeş xalq” kimi təqdim edən erməni tərəfi bu imici əbədləşdirmək üçün dünya ictimaiyyətini aldadaaraq öz hərəkətlərini gizlətməyə və baş verənlərə görə Azərbaycanı ittiham etməyə cəhd göstərir. Ermənistan Tovuz rayonu kimi strateji bir əraziyə etdiyi hücumlarla əlaqəli riskləri etiraf etmək əvəzinə, “Metsamor” nüvə stansiyasına Azərbaycan tərəfindən mümkün xəyali hücum riskinin olduğu kimi uydurma məlumatlar yayıb. Erməni tərəfinin bu iddiaları Azərbay-



can tərəfindən dərhal rədd edilməsinə baxmayaraq, Ermənistan bu “bayraqdan” dünyadakı erməni icmasını səfərbər etmək üçün istifadə etmək istədi, lakin buna nail ola bilmədi. Üstəlik, erməni icması dünyanın müxtəlif ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumlar təşkil edərək onlara ciddi xəsarət yetirdi.

Diplomat eləcə də erməni tərəfinin Dağlıq Qarabağ münasibətini dünyaya dini anlamda təqdim etməyə çalışdığını, əslində, bu problemlərin din ilə heç bir əlaqəsinin olmadığını və sırf ərazi iddiası daşdığını deyib. Azərbaycanın çoxmədəniyyətli ölkə kimi dinlərarası dialoq üçün bir model olduğunu, ölkəmizin bütün dinlərə münasibətdə açıqlığını, çoxsaylı dini abidələrin, sinaqoqların, kilsələrin, hətta Bakının mərkəzində erməni kilsəsinin mövcudluğunu, Azərbaycanda yaşayan müxtəlif dinlərə mənsub insanların etiqad azadlığının tam təmin edildiyini bildirib. Bütün bu dəyərlərin Azərbaycan xalqının dərin tarixi köklərində saxlandığını və bunun sivil dünya tərəfindən daha çox təqdir edilmiş olduğunu vurğulayıb. Beynəlxalq hüquq pozu və digər xalqların mədəni irsini məhv edən monoetnik Ermənistanın isə bu dəyərlərlə heç bir əlaqəsi yoxdur. Müsahibəsində diplomat eləcə də Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələri, bunu şərtləndirən səbəblər, Azərbaycan Respublikasının Prezidentinin İtaliyaya dövlət səfəri və bu səfərin tarixi nəticələri, iki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq gündəliyi, Azərbaycan-İtaliya dostluğunun bariz nümunəsi kimi COVID-19 pandemiyası dövründə qarşılıqlı həmrəylik və dəstək təşəbbüsləri barədə də danışıb.

Siyavuş Novruzov: “”Milli Şura” insanların taleyini düşünmür”

“Biz hələ bilmirik ki, bu xəstəlik nə qədər çəkəcək. Müəyyən məsələlərə toxunanda biz realıqdan çıxış etməliyik”. SİA-nın verdiyi məlumata görə, bunu parlamentin dünən keçirilən plenar iclasında YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Komitə sədri bildirdi ki, biz bu gün dövlətin yanında olmalıyıq: “Karantin rejimi böyük dövlətləri çökdürüb. “Milli Şura” bildirdi ki, karantin rejimin uzanması bizə sərf edir. Onlar insanların taleyini düşünmür. Düşünür ki, insanlar narazı olsa, bunların tərəfinə keçəcək”.



Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

“Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumuna təsiri inkaredilməzdir. Mübarizə tədbirlərinə başlandıqı gündən hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsinə stimullaşdırdı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamı, bu sənədin icrası ilə bağlı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, məhz bu bazaya əsaslanaraq genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3.5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamika müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.”



olunması üçün onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.

“Qeyd etdiyimiz kimi, pandemiya qarşı mübarizə tədbirlərinə başlandıqı ilk gündən Azərbaycan ən böyük iqtisadi dəstək proqramını - pandemiyanın iqtisadiyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırlayıb icrasına start verməklə bir daha iqtisadi və sosial imkanlarını təqdim etdi” söyləyən V.Rəhimzadə vurğulayıb ki, son 16 ildən artıq dövrün sosial-iqtisadi göstəriciləri Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasının aydın mənzərəsini yaradır: “2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın hansı nəticələrlə çıxdığını yada salmaq kifayətdir. Həmin illərdə ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bunu şərtləndirən əsas amil isə yenə də iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması idi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu nailiyyətlər dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının, insan amilinə verilən dəyərin, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasının nəticəsidir.”

V.Rəhimzadə bildirdi ki, pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmamasını qarşıya əsas hədəf kimi qoydu: “Bu məqsədlə işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı həyata keçirilib. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti əhalinin demoqrafik vəziyyəti ilə uyğunlaşmalı, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Möhtərəm Prezidentimizin tapşırıqları məhz 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına yol açdı. Bu sənədlərin hər birinin əhatə etdiyi istiqamətdə əldə ediləcək nəticələr cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin 2020-ci illə bağlı nikbin fikirlərinin realılıqda təsdiqi olacaqdır.”

Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılıb və hazırda atılmaqdadır: “Pandemiya dövründə “ASAN xidmət”, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi də diqqətdən kənar qalmır. Əsas məqsəd insanların sosial müdafiəsini gücləndirmək, rahatlıqlarını təmin etmək, ən əsası vətəndaş məmnunluğunun artırılmasıdır. Möhtərəm Prezidentimizə ünvanlanan təşəkkür məktublarında da ölkə vətəndaşları bu məqamı xüsusi qeyd edirlər ki, atdığı hər addımında xalqını düşünən, ən çətin anlarda belə vətəndaşının yanında olan Prezidentimizə milyonların sevgisi günümüzün reallığıdır. Məhz dövlət-vətəndaş birliyinə, həmrəyliyinə möhkəmlənməsi fonunda koronavirus bəlasından uğurla çıxacaq, post-pandemiya dövrü üçün hədəflənmiş məqsədlərə yüksək səviyyədə nail olacaqdır. Realılıq budur ki, Azərbaycan bu çətin anlarda da sosial dövlət imicini qoruyur və bu imicə yeni əlavələr edir.”

“Theparliamentmagazine.eu” portalı erməni təxribatlarından yazır



Avropanın nüfuzlu “Theparliamentmagazine.eu” portalında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayevanın ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərdən bəhs edən məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə deputat beynəlxalq ictimaiyyətin diqqətini ABŞ-da və Avropada yaşayan azərbaycanlıların keçirdikləri dinc aksiyalar zamanı ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə çəkib. Bildirilib ki, xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbi iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Tovuz rayonundakı mövqelərinə artilleriyadan istifadə etməklə hücumu keçməsi, sərhəd kəndlərdə yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olub.

“Məlumdur ki, Ermənistan bu təxribatın törədilməsində Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışır. Azərbaycanın Ermənistan ilə dövlət sərhədinin Tovuz rayonu ərazisi ölkəmiz üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgədir. Belə ki, Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri, o cümlədən Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin vacibliyini qeyd etməliyik”, - deyərək yazıda vurğulanır.

Məqalədə, həmçinin bildirilir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruktiv yanaşma nümayiş etdirir. Lakin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün olmayıb. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri olub: “Ermənilər sərhəddə törədikləri təxribatın ardınca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. İyulun 21-də Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Daha bir təxribat və hücum Los-Anceles şəhərində baş verdi, bir qrup erməni Azərbaycanın

Los-Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, dinc aksiyaya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla, yeddi azərbaycanlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Los-Anceles polisi hücumlarla yanaşı, nifrət cinayətlərinə görə cinayət işi açdı. Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycanı səfəri Earle Litzenberqer bu hücumun heç bir əsasının olmadığını vurğulayıb. Səfir əlavə edib ki, ABŞ söz azadlığı hüququnu dəstəkləmə də, ermənilərin bu hərəkətləri tamamilə qəbul edilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Azərbaycanın Brüsseldəki səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyinin qarşısında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və partlayıcı maddələr ilə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə “REAL TV”nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaqla yanaşı, diplomatların ailələrinin yaşadığı əraziyə hücum cəhdi də oldu”.

Məqalədə K.Nurullayeva xüsusilə erməni gənclərin terror təşkilatı - ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladı. Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də bir neçə erməni saxlayıb.

İyulun 24-də Avstraliya Federal Polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb.

Məqalədə o da qeyd olunur ki, Ermənistan sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü və destruktivliyi nümayiş etdirir. Təəssüf ki, bu vaxta qədər sülh danışıqlarında nəticə əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbi erməni hücumları nəticəsində ölüb və ya yaralanıb. Ümumilikdə, 20 min nəfər həlak olub, 50 min nəfər əlil olub, münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşüb, əsir-girov götürülüb”. Bununla belə, Azərbaycan Avropa İttifaqının və digər beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq humanitar əlaqələri gücləndirmək məqsədilə işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə bu və ya digər şəkildə Ermənistanla əməkdaşlıq etməyə hazırdır.

Hikmət Hacıyev: Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı

Rusiyanın "Nasionalnaya oborona" jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibəsi dərc olunub. AZƏRTAC müsahibəni təqdim edir.

-Azərbaycan-Ermənistan sərhədində döyüşlərə gətirib çıxarmış səbəblər hansılardır?

- Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış gərginlik erməni təxribatının nəticəsi idi. Rəsmi Yerevan bu hərbi avantüranı törətməkdə bir sıra məqsədləri güdüdü. Onları şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar.

Daxili məqsədlər Ermənistan-da ağır siyasi və sosial-iqtisadi durum, COVID-19-la bağlı acınacaqlı şərait fonunda vəziyyətin gərginləşməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan erməni xalqına verdiyi populist vədlər dalğasında hakimiyyətə gəldi. Lakin zaman göstərdi ki, onun hökuməti həmin vədləri reallaşdırmaq, ölkədə həyatı yaxşılaşdırmağa doğru dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin səmərəsizliyini əyani şəkildə nümayiş etdirdi. Buna görə də Paşinyan hökuməti güclənən etirazlar fonunda əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.

Xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlarını qeyd etmək lazımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi bizim üçün böyük beynəlxalq mövqelərimizin güclənməsi Ermənistanında həsəd doğurur. Pozucu siyasət yürüdən və Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan bu fonda Ermənistan ilə Azərbaycan arasında yeni, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik ocağı yaratmaq yolu ilə beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə vəziyyətdən yayındırmağa çalışır. Rəsmi Yerevan bu cür təxribatlarla belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistanın ərazisinə hücumlar edir, beləliklə, Ermənistan özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır.

Bundan əlavə, Ermənistanın məqsədlərindən biri də ixrac neft-qaz kəmərləri, Şərqi-Qərbi nəqliyyat dəhlizi kimi beynəlxalq əhəmiyyətli strateji layihələrə təhlükə yaratmaq idi.

İnamla deyə bilərik ki, Ermənistan qarşısına qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam məğlubiyyətlə uğradı.

-Vəziyyət lap əvvəldən necə



inkışaf edib, kim birinci atəş açdı? Azərbaycan tərəfi necə hərəkət edib?

- Döyüş əməliyyatlarını birinci olaraq Ermənistan silahlı qüvvələri başlayıb. Onlar iyulun 12-də artilleriyanı cəlb etməklə Azərbaycan Ordusunun mövqələrinə zərbə endiriblər. Bu hücum cavab atəşi ilə dəf edilib. Lakin əvvəllər olduğu kimi, Ermənistan bu təxribata görə də məsuliyyəti Azərbaycanın üzərinə atmağa atıb, əsassız, hətta gülünc dəlillər gətirib. Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycanın iki hərbi qulluqçusu UAZ avtomaşınında Ermənistan ilə sərhəddə hərbi təxribat törətməyə çalışıb. Əlbəttə ki, bu, absurdur və heç bir məntiqə uyğun gəlmir. Hansı müasir ordu silahlı düşməne zirehsiz nəqliyyat vasitələrindən istifadə etməklə hücum edə bilər?

Xüsusi vurğulamaq istəyirəm ki, Ermənistan ilə dövlət sərhədində Azərbaycanın heç bir hərbi planı və ya məqsədi yoxdur. Delimitarizasiya məqsədilə Ermənistan ilə sərhədin bu hissəsinin qorunması Azərbaycan Sərhəd Qoşunlarına həvalə edilib. Azərbaycan-Ermənistan dövlət sərhədində eskalasiya Azərbaycanın maraqlarına uyğun deyil. Əksinə, artıq qeyd etdiyim kimi, sərhədin bu hissəsində gərginlik ocağının yaranması Ermənistanın mənafeyinə uyğundur.

-Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Bakı ilə Yerevan arasında xüsusi "qaynar xətt" telefon rabitəsi yaradılıb, zəruri hallarda, yaranmış silahlı insidentlərin nizamlanması barədə o, Azərbaycan Prezidentinə zəng vura bilər. Siz necə düşünürsünüz, iyulun 12-də Paşinyan həmin kanaldan nə üçün istifadə etməyib?

-Əvvəllər, bu məsələyə aydınlıq gətirmək lazımdır. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında bu cür rabitə kanalı yoxdur. İki ölkənin səlahiyyətli nümayəndələri arasında müəyyən rabitə kanalı var. Təcrübə göstərib ki, Ermənistanla, xüsusən Yerevanda daimi kadr qarmaqarışığı ilə bağlı amillər nəticəsində bu rabitə kanalı praktiki olaraq səmərəsizdir. Faktiki olaraq orada əlaqə saxlanas adam yoxdur. Bu, bir daha sübut edir ki, erməni tərəfi hərəkətlərində səmimi deyil.

-Məlum olduğu kimi, Bakıda Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüşü keçirilib. Bu tədbir barədə danışdınız.

-Erməni təcavüzünün cəzasızlığı ilə əlaqədar Azərbaycan cə-

miyyətində hiddət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq səylərin səmərəsizliyindən məyusluq günbəgün artır. Tamamilə aşkardır ki, cəzasızlığa son qoyulmasa, Ermənistan bundan sonra da təcavüzkar siyasətini və Azərbaycan ərazilərinin işğalını davam etdirəcək.

Azərbaycan Silahlı Qüvvələrinə kütləvi dəstək yürüşü özəli torpaqlarının erməni işğalından azad edilməsi məsələsində tamamilə həmrəy və qətiyyətli olan Azərbaycan xalqının dönməz iradəsini əks etdirdi. Bu mühüm hadisə xalq ilə iqtidar arasında tam birliyi növbəti dəfə nümayiş etdirdi.

Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasətini fəal dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa olunmasını arzu edir. Vurğulamaq istəyirəm ki, yürüşdən sonra Prezidentin çağırışına cavab olaraq 50 mindən çox Azərbaycan vətəndaşı könüllü olaraq orduya yazılmaq üçün qeydiyyatda alınıb. Bu, ölkədə vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu bir daha təsdiq etdi.

-Azərbaycan Silahlı Qüvvələri iyulun 12-dən başlayaraq sərhədin silahlı təxribat törədilmiş hissəsində hansı döyüş vəzifələrini icra edirdilər?

-Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Ermənistan ilə sərhəd zonasında heç bir hərbi planı və ya məqsədi yoxdur. Bu yaxınlarda törədilmiş təxribat dövründə Azərbaycan Silahlı Qüvvələrinin döyüş vəzifəsi dövlət sərhədini və dinc əhalinin təhlükəsizliyini qorumaq idi.

Azərbaycan Ordusu düşməni layiqincə dəf etdi, döyüş qabiliyyətini və yüksək mənaəvi ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları meydanında vəziyyət barədə tam məlumatlandırılmış Azərbaycan Silahlı Qüvvələri operativ şəraitə səmərəli nəzarət edirdilər. Onlar ölkənin müdafiəsi zamanı strateji və taktiki məsələlərin həllində geniş imkanlarını, o cümlədən yüksək dəqiqlikli silahlardan səmərəli istifadə, pilotsuz uçuş aparatlarını uğurla tətbiq etmək qabiliyyətlərini nümayiş etdirdilər.

Azərbaycan Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı erməni qüvvələrinin mövqelərimizə soxulmaq cəhdlərinin qarşısını aldılar, ərazilərimizin artilleriya atəşinə tutulduğu nöqtələri qısa müddətdə susdurdular. Qeyd etmək lazımdır ki, həmin atəş nöqtə-

rindən təkə döyüş mövqelərimizə deyil, həm də mülki şəxslərin olduğu yaşayış məntəqələrimizə atəş açılırdı. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Azərbaycan Ordusu bu istiqamətdə ərazi bütövlüyümüzün müdafiəsini, dövlət sərhədinin toxunulmazlığını və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etdi. Biz inanırıq ki, bu, Yerevanda "yeni ərazilər uğrunda yeni müharibə" xülyasına düşmüş bəzi davakarlar üçün yaxşı dərs olacaq.

-Azərbaycan və Ermənistan tərəfindən itkilər barədə məlumatlar necədir?

- Ermənistan tərəfindən növbəti silahlı təcavüz aktı nəticəsində təəssüf ki, Azərbaycanın 12 hərbi qulluqçusu və bir dinc sakin həlak olub. Ermənistan tərəfinə gəldikdə, qeyd etmək istəyirəm ki, Ermənistan silahlı qüvvələrində özlərinin həqiqi itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə mürəkkəb mexanizm mövcuddur. Bu məsələdə Ermənistanın bütün rəhbərləri özlərini qeyri-səmimi aparıb və həmişə öz xalqını aldadıblar.

Bizdə olan məlumata görə, döyüş əməliyyatlarının şiddətli xarakterini nəzərə alsaq, Ermənistan tərəfdən onlarca həlak olan və yüzlərlə yaralanan var. Əvvəlki təcrübəni nəzərə alaraq inamla demək olar ki, tezliklə bu itkilər döyüşlə bağlı olmayan, qəzalar və digər bədbəxt hadisələr nəticəsində yaranmış itkilər kimi təqdim ediləcək. Bundan əlavə, sizin diqqətinizi bir fakta cəlb etmək istəyirəm ki, Ermənistan tərəfindən ön xəttə bir qayda olaraq çoxsaylı müzdlular cəlb edilir, onların ölümünün statistikasına isə ümumiyyətlə elan olunmur.

-Ermənistan iddia edir ki, Azərbaycan mülki obyektlərə zərbələr endirir. Siz bunu necə şərh edərdiniz?

-Bu, erməni tərəfinin növbəti yalanı və dezinformasiyadır. Əksinə, mülki əhalinin atəşə tutulması Ermənistan silahlı qüvvələrinin çoxdankı praktikasıdır. 2016-cı ilin aprelinde olduğu kimi, bu dəfə də onlar Azərbaycanda mülki obyektləri və dinc əhalini bilərəkdən iriçaplı silahlardan və ağır artilleriya qurğularından atəşə tutdular. Dövlət sərhədində döyüş əməliyyatları nəticəsində Azərbaycanın bir dinc sakini həlak oldu, Ermənistanın dinc əhalisi arasında isə itki yoxdur. Azərbaycanın mülki əhalisinə, dövlət mülkiyyətinə, o cümlədən infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Azərbaycan Respublikasının Prezidenti artıq Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş zərərin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.

Artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli müasir silahlara malikdir və yalnız legitim hərbi hədəflərə zərbələr endirir. Ermənistan silahlı qüvvələri isə terror taktikasından istifadə edərək öz atəş mövqelərini yaşayış məntəqələrinin yaxınlığında və ya daxilində yerləşdirir, bununla da həmin

məntəqələri bilərəkdən təhlükəyə məruz qoyurlar. Odur ki, dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulmasına görə Azərbaycan yox, məhz Ermənistan cavab verməlidir.

-Azərbaycan-Ermənistan sərhədində budəfəki münaqişəni hansı prinsiplər əsasında nizamlamaq mümkündür?

-Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində budəfəki eskalasiyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Azərbaycan ilə Ermənistan arasında döyüş əməliyyatları bu münaqişənin, Ermənistan tərəfindən silahlı təcavüzün və Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsinin nəticəsidir. Ermənistanın pozucu siyasəti, o cümlədən təmas xəttində və dövlət sərhədində daim təxribatlar törətməsi onun bu münaqişənin həllində maraqlı olmadığını və status-kvonu uzatmaq cəhdini nümayiş etdirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri çoxdan məlumdur. Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi (822, 853, 874, 884 nömrəli), Helsinki Yekun Aktı əsasında, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, onun beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Başqa həll yolu yoxdur və ola da bilməz.

Yuxarıda göstərilən prinsiplər əsas götürülməklə mərhələli nizamlama prosesində Ermənistan işğalçı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarmalı, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün hər cür şərait yaratmalıdır.

-Azərbaycan Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün necə hərəkət etmək niyyətindədir?

-Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarı olaraq qalır. Lakin danışıqlar xatirinə danışıqlar aparılması yolverilməzdir. Münaqişəni həll etmək üçün Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin imitasiyası deyil, bu məsələnin müzakirəsi məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində mahiyyəti üzrə danışıqlar aparılmalıdır.

Azərbaycan Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlarından çıxarılmasını, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz qaytarılmasını israrla tələb edir. Öz növbəsində, beynəlxalq birlik, təcavüzkar Ermənistanə dəqiq siqnal verməlidir ki, beynəlxalq miqyasda tanınmış sərhədlərin güc tətbiq etməklə dəyişdirilməsi qəbul edilməzdir. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında ifadə etdiyi mövqeyi bir daha səsləndirmək istəyirəm: "Qarabağ Azərbaycandır və nida işarəsi!"

Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişikliyi qəbul etdi

Avqustun 5-də Milli Məclisin növbədənəkar sessiyasının ilk iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası parlamentin Sədri Sahibə Qafarova açıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra Sədr iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Deputatlar Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad ediblər.

Sədr Sahibə Qafarova dünən vəfat edən deputat, Milli Məclisin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun həyat yoluna qısa nəzər salıb. Onun tanınmış ictimai-siyasi və dövlət xadimi, Ağsaqqallar Şurasının sədri kimi fəaliyyətindən, dövlət siyasətinin dəstəklənməsi və təbliği sahəsində gördüyü işlərdən söz açıb. Sədrin çıxışından sonra Fəttah Heydərovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyin təsdiqindən sonra məsələlərin müzakirəsinə başlanılıb.

Sahibə Qafarova bildirib ki, iclasın gündəliyinə daxil edilən ilk 3 məsələ 2020-ci il dövlət büdcəsinə və büdcə sistemində daxil edilən sənədlərdəki dəyişikliklərlə bağlıdır və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub. Sədr vurğulayıb ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına təsirləri, dünya bazarında neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib.

Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə" sənədi birinci oxunuşda təqdim edib. Komitə sədri qeyd edib ki, yeni növ koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayılması global iqtisadiyyatda neqativ meyillərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Pandemiyanın dikte etdiyi keyfiyyətə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin ar-

tan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır. Komitə sədri bildirib ki, sadalanan səbəblərə görə 2020-ci il dövlət büdcəsinə dəyişiklik edilməsi, düzəltmələrə gedilməsinə ehtiyac yaranıb. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. Gəlir və xərclər arasında tarazlığı təmin etmək məqsədilə büdcə qaydasının 2022-ci il yanvarın 1-dək dayandırılması qərara alınıb.

Sonra iclasda iştirak edən Maliyyə naziri Samir Şərifov büdcə layihəsinə təklif edilən dəyişikliklər və azalmaların həcmi barədə geniş məlumat verib. Bildirilib ki, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin düzəltməsi gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir. Pandemiyanın təsirlərinə baxmayaraq, dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Yaranan profisit 58 milyon proqnozlaşdırılırdı, amma 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib. 6 ay ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 731 milyon manat icra olunub. Xərclərin icrasında hər hansı geri-ləmə olmayıb. Nazir ÜDM-in azalmasının 5 faizdən az olmayacağını proqnozlaşdırdıqlarını bildirdi. Qeyd olunub ki, iqtisadiyyatın əksər sektorlarında geriləmələr müşahidə olunur. İcma büdcənin kə-siri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənəkar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilol-



maları müvafiq olaraq 850 milyon manat artırılır. 2020-ci il dövlət büdcəsinin düzəltməsi xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Nazir çıxışında bildirib ki, Prezident İlham Əliyev tərəfindən vaxtında qəbul edilmiş qərarlar iqtisadiyyatda baş verəcək mənfi halların qarşısını alıb. Yaranmış sosial-iqtisadi vəziyyətin problemlərindən biri onun qeyri-müəyyənliyi-dir. Bu gün dünyada heç kim deyə bilməz ki, pandemiya nə qədər davam edəcək və insanların həyat tərzinə nə kimi təsir edəcək. Hökumət bu fikirdədir ki, iqtisadiyyatda çevik maliyyə buferləri yaradılsın və yaranan təhdidlərin qarşısı alınsın. Həmin düzəlişlər edilərkən ölkəmizdə artan xərclərin makroiqtisadi sabitliyə xələl gətirməməsi məsələsi də nəzərə alınb. Dövlətimiz bu həssas dövərdə sərəncamında olan bütün ehtiyatlardan istifadə edir. ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun əvvəlki illərdən qalma ehtiyatlarından da istifadə olunur.

Gəlirlərin azalmasına neftin qiymətinin də təsirləri açıqlandı. Büdcənin gəlirlərinin hesablanması üçün büdcədə nəzərdə tutulan 55 dollar buna səbəb olur. Azərbaycanın dövlət büdcəsində növbəti 6 ay üçün neftin bir barelinin qiyməti 35 ABŞ dollarından götürülür.

Samir Şərifov çıxışında pandemiyanın yaratdığı bu həssas dövrü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arxada qoyacağına və yenidən inamla öz inkişaf yoluna davam edəcəyinə əminliyini ifadə edib.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, deputatlardan Erkin Qədirli, Fazil Mustafa, Azər Badamov, Əli Mə-

simli, Aydın Mirzəzadə, Musa Qasımlı, Fəzail Ağamalı 2020-ci il büdcə layihəsinə dəyişikliklərlə bağlı fikirlərini açıqlayıblar. Sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Daha sonra Tahir Mirkişili "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsada, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənədlə bağlı fikirlərini açıqlayaraq bildirib ki, sosial müdafiə büdcəsindəki 0,8 faizlik küzi azalma ilin sonuna qədər vətəndaşların sosial müdafiə ödənişlərinə təsirsiz olacaq.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Nazir dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən söz açıb. 2020-ci ilin birinci yarımilliyi üçün nazirliyin və Fondun gəlir və xərcləri ilə bağlı göstəriciləri açıqlayıb. Nazir vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "2019-2030-cu illər üçün Məşğulluq Strategiyası"nda müəyyən edilmiş hədəflərə uyğun olaraq, nazirlik tərəfindən əmək bazarının inkişafı, iş-

siz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görülüb və bu tədbirlər davam etməkdədir.

Sahil Babayev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün xərcləri 2 milyard 395 milyon manat proqnozlaşdırılmışdır. Ötən ilin analoji dövrü ilə müqayisədə 453 milyon manat və ya 24 faiz artım olub, xərclərin 98 faizi əhaliyə ödənişlərin payına düşüb. Əhaliyə ödənişlərin məbləği 2 milyard 296 milyon manat təşkil edib. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün sərf edilən vəsait 2019-cu ilin müvafiq dövrü üzrə faktiki xərclərə nisbətən 436 milyon manat və ya 24 faiz çox olub.

Nazir sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunduğunu diqqətə çatdıraraq deyib: "İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 milyon manatdır. 2019-cu ildə büdcəyə 320 milyon manat vəsait qaytarılmaqla yanaşı, Fondun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manat həcmində maliyyə ehtiyatı formalaşdırılıb".

Saxta əlillik işlərinin ləğv olunması sahəsində aparılan işləri qeyd edən nazir deyib ki, aktuar hesablamalara əsasən, müəyyən edilmişdir ki, həmin saxta işlər üzrə ödənişlərin davam etdirilməsi Fondun büdcəsindən 735 milyon manat həcmində əsassız ödənişin həyata keçirilməsinə səbəb ola bilərdi. Nazir qeyd edib ki, aparılmış bu islahatlar nəticəsində ölkəmiz minimum pensiyaların məbləğinə görə MDB ölkələri arasında alıcılıq qabiliyyəti indeksi üzrə 1-ci yerdə, orta aylıq pensiyaların məbləğinə görə isə 2-ci yere çıxıb.

Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişikliyi qəbul etdi

Əvvəli-Səh-6

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Razi Nurullayev, Vüqar Bayramov və Fazil Mustafanın sənədlə bağlı fikirləri dinləndikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq təsdiq edildi.

Fasilədən sonra "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Qanuna təklif olunan dəyişikliklər də birinci oxunuşda müzakirə edilib. Sənədlə bağlı fikirlərini bildiren Tahir Mirkişili bildirib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə o deməkdir ki, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat və ya 18 faiz çoxdur. Həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əməkhaqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli şəkildə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq

tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev rəhbərlik etdiyi komitənin layihə ilə bağlı rəyinin məqbul olduğunu diqqətə çatdırdı. Deputat Əli Məsimli də sənədlə bağlı fikirlərini bildirdi. Sənəd səsə qoyularaq qəbul edildi.

Sonra Musa Quliyev "Məşğulluq haqqında" Qanunda dəyişiklik edilməsi barədə sənədi birinci oxunuşda şərh edib. Bildirilib ki, Qanunun 14 maddəsinə 48 dəyişiklik təklif olunur. Dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunan əhalinin daha geniş təbəqəni əhatə etməsi və digər məqamlar öz əksini tapıb. Qanunun 4-cü maddəsinə edilən düzəlişlərə əsasən, 8 istiqamət üzrə məşğul şəxslərin dairəsi və məşğul şəxslərin elektron reyestrinin yaradılması müəyyən edilib. Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Məşğul şəxslərin reyestri" yaradılıb və 25 elektron informasiya sistemi üzərindən bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatlar tam elektron şəkildə aidiyyəti dövlət orqanlarının elektron məlu-

mat bazalarından əldə olunur. Bunun nəzərə alınaraq, "Məşğul şəxslərin reyestrinin" formalaşdırılması ilə bağlı kağız daşıyıcıda məlumatların təqdim olunması ilə bağlı müddəalar ləğv olunur və müvafiq məlumatların müvafiq dövlət informasiya sistemlərindən əldə olunması təklif olunur.

Sənədlə bağlı Milli Məclis Sədri birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Sadiq Qurbanov, Qənirə Paşayeva, deputatlar Nigar Arpaçdarai, Sabir Rüstəmcanlı, Vüqar Bayramov fikir və təkliflərini bildirdilər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqləndi.

Sonra "İşsizlikdən sığorta haqqında" Qanuna edilən dəyişikliklər barədə məlumat verən Musa Quliyev deyib ki, ümumilikdə Qanunun doqquz maddəsinə 20 dəyişiklik təklif olunur. Layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilməmiş şəxslər üçün sığorta

stajı 3 ildən 1 ilədək azaldılır.

Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir. Sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyatı alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək, bir şərtlə ki, bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmasın. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək. Qeyd edilən mexanizm tətbiq olunacağı təqdirdə il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq. Eyni zamanda, layihədə işsizlikdən sığorta ödənişinin elektron təyinatı mexanizminin yaradılması təklif olunur.

Bundan başqa, müxtəlif iqtisadi

di faktorlardan asılı olaraq, ölkədə əmək bazarında baş verən dəyişikliklərlə bağlı məşğulluq tədbirlərinin çevik maliyyələşdirilməsi üçün işsizlikdən sığorta fondunun büdcəsinin gəlir və xərcinin qanunla, gəlir və xərc istiqamətlərinin isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclis Sədri birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, Məcəllənin dispoziyasına (540-cı maddə) təklif olunan dəyişiklik "Məşğulluq haqqında" Qanuna dəyişikliklə üzvi surətdə bağlıdır. Ailə, kəndli, fermer təsərrüfatlarının üzvləri barədə məlumatların elektron kənd təsərrüfatı sistemində yerləşdirilməsi, onların uçotunun aparılması, bələdiyyələr üçün əlavə informasiya sisteminin yaradılması sahəsində pozuntuların inzibati məsuliyyət yaradan halları ilə bağlıdır.

Qanun layihəsi səsə qoyularaq təsdiqlənib. Bununla da Milli Məclisin növbədənkenar sessiyasının ilk iclası başa çatdı.

"Le Figaro": "Ərdoğan geri addım atdı, amma təslim olmayacaq"

Fransada nəşr olunan "Le Figaro" qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib. Belə ki, yazıda Ərdoğanın Sultan Məhmətin dövründə olduğu kimi keçmiş imperiya gücünü Türkiyə sərhədlərindən kənara çıxarmaq istədiyini bildirilib. Məqalədə Ərdoğanın Aralıq dənizi



zinin xəritəsini yenidən çəkdiyi, bu məqsədlə Qərbdən aldadılan Liviya Baş

naziri Fayiz əs-Sərracla anlaşdığı vurğulanıb. Habelə, Türkiyənin Aralıq dənizində Qərb tərəfindən dəstəklənən Yunanistan, Misir, İsrail və Cənubi Kiprlə təkbəşinə mübarizə apardığına diqqət çəkilib.

"Ərdoğan avropalıların sanksiya təhdidlərinə qarşı geri addım atdı, amma təslim olmayacaq. Aralıq dənizinin şərqindəki təbii sərvətlər uğrunda savaşa yeni başlayır", - məqalədə bildirilib.

Mövlud Çavuşoğlu: "Yezidilər bu gün PKK-nın zülmü altındadır"

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD terror təşkilatının altı il əvvəl Mosulun Sincar rayonuna hücumları nəticəsində öldürülən yezidilərin ağrılarına unudulmadığını dilə gətirərək onların bu gün də YPG/PKK terror təşkilatının zülmü altında olduğunu vurğulayıb. SİA-nın məlumatına

görə, Mövlud Çavuşoğlu "Twitter" hesabındakı paylaşımında "Bundan altı il əvvəl DEAŞ-ın yezidilərə qarşı törətdiyi qırğınların ağrıları hələ də yaddaşılmızmıdadır. Təəssüf ki, DEAŞ-ın zülmündən xilas olan yezidilər bu gün də PKK terrorunun pəncə-



sində və zülmü altındadır", - deyib.

Hannover şəhərində Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

Almaniyanın Hannover şəhərində Ermənistanın son hərbi təxribatlarına etiraz və düşmənin xain hücumunun qarşısını böyük şücaətlə alan Azərbaycan silahlı qüvvələrinə dəstək məqsədilə mitinq keçirilib. SİA-nın xəbərinə görə, "Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi aksiyada soydaşlarımızla yanaşı türk və digər icmaların üzvləri də iştirak edəblər.

Azərbaycan, Türkiyə və Almaniyanın dövlət bayraqlarının, Aprel və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların nümayiş etdirildiyi mitinqdə çıxış edənlər Ermənistanın işğalçı və təcavüzkar siyasətini, ermənilərin Los-Anceles, Brüssel, Londonda etiraz

aksiyaları keçirən azərbaycanlılara milli nifrət zəminində hücum etmələrini kəskin şəkildə pisləyiblər. Natiqlər Qarabağın Azərbaycan torpaqları olduğunu bir daha bəyan edərək, Almaniya hökumətindən və dünya birliyindən Xocalı kimi dəhşətli soyqırımı törədən Ermənistanın ciddi şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atılmasını tələb edəblər. Mitinq ərzində qəhrəman şəhidlərimizin adları bir-bir çəkilib, "Vur, keç səngəri, Azərbaycan əsgəri!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Erməni terroruna son!", "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq" və sair şüarlar səsləndirilib.



Şərtin qaranlıq məqamları

nin arxasında onun milli öz müqəddəratını məyyən etmə hüququndan vasitə kimi istifadə etməsi, kriminal fəaliyyətləri (etnik təmizləmə, terrorizm, insan alveri, silah ticarəti, qeyri-qanuni məskunlaşma) bu ad altında ört-basdır etməsi dayanır. Heç bir rəsmi sənədlərdə öz müqəddəratını məyyən etmə hüququnun destruktiv (dezinteqrativ) potensialına və kriminallaşmasına bəraət qazandırılmır, onun realizəsinə yalnız ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində icazə verilir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini gec-tez hərbi yolu və bütün mümkün vasitələrlə bərpa etmək niyyəti Ermənistanın və onun əlaltısı "DQR"-i ciddi narahat edir. Məlum şərti irəli sürməklə Ermənistan regional səviyyədə təhlükəsizliyin bölünməzliyi prinsipinə qarşı çıxır, militarizasiya və qızğın silahlanma kursunun dominantlığına təkan verir, Cənubi Qafqazın demilitarizasiyasına zidd siyasi xətt yürüdür. Azərbaycan hakimiyyəti münaqişənin həllini rəsmi Bakı ilə separatçı rejim arasında vertikal asılılıq prinsipinin saxlanması fonunda mümkün hesab edir və ölkəmizin ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcəyini israrlı şəkildə bəyan edir.

Beşinci şərt münaqişə zonasında yaşayan insanların problemlərinin danışıqların predmetinə çevrilməsidir. Şübhə yoxdur ki, həmin şərtə söhbət münaqişə zonasında yaşayan erməni əhəlisindən gedir. Onların arasında Suriyadan gətirilmiş erməni ailə-

ləri və PKK-ya məxsus terrorçu ailələrin olması haqqında da məlumatlar müxtəlif illərdə KİV-də yer alıb. Ermənistan hakimiyyəti həmin ərazilərdə qeyri-qanuni məskunlaşmanı stimullaşdıran dövlət proqramları həyata keçirməkdədir. Məqsəd qeyri-qanuni məskunlaşma hesabına işğal olunmuş əraziləri insanlarla doldurmaq, demografik balansını ermənilərin mütləq üstünlüyü prinsipi əsasında təmin etmək və gələcəkdə Dağlıq Qarabağın hüquqi statusunun həlli zamanı gələcəkdə keçirməli olan plebisitdə setsessiya tərəfdarlarının üstünlüyünü təmin etməkdir. Bundan əlavə, Ermənistan qeyri-qanuni yolla apardığı məskunlaşma siyasətini ört-basdır etmək məqsədilə münaqişə zonasında yaşayan ermənilərin problemlərini danışıqların gündəliyinə daxil etmək və onları beynəlmilləşdirməklə separatçı qurumun tanınması istiqamətində zəruri addımlar atmağa çalışır.

Altıncı şərt atəşkəs rejimini pozan tərəfi aşkar edən daimi nəzarət mexanizminə malik beynəlxalq monitorinq sisteminin tətbiq edilməsindən bəhs edir. Bu problem yeni deyil. Dəfələrlə münaqişənin nizamlanması məqsədilə keçirilmiş sammitlərdə yer alıb. Xüsusən də 2016-cı ilin "Aprel döyüşləri"ndən sonra keçirilmiş Vyana və Sankt-Peterburq görüşlərində bu barədə razılıq əldə edilmiş, lakin 2018-ci ilin yazında hakimiyyətə gələn N.Paşinyan həmin razılışmalardan imtina etmişdir. Maraqlı burasıdır ki, elə həmin ilin sentyabrın 28-də Düşənbədə ke-

çirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyevlə atəşkəs pozuntularının araşdırılması və bu istiqamətdə hər iki ölkənin müvafiq strukturları arasında operativ əlaqənin qurulması üzrə mexanizmlərin yaradılması məsələsinə müzakirə edilmişdir. Ermənistan rəhbərliyi məlum insidentdən sonra belə bir mexanizmin yaradılması vacibliyini əsas şərtlərdən biri kimi irəli sürməklə özünü sülhsevər və atəşkəs rejiminə sadıq tərəf kimi qələmə verməyə çalışır. Həmin monitorinqin həyata keçirilməsinin ATƏT-in fəaliyyətində olan sədrinin daimi nümayəndəsinin ofisinə həvalə edilməsi təklifi də maraqlıdır. Belə ki, 1992-ci ilin martından bu günədək fəaliyyət göstərən ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə nəinki real hüquqi qiymət verməmiş, əksinə 1998-ci ildə BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun aktına zidd "Ümumi dövlət" adlı nizamlanma planını qəbul etməsi, 1999-cu ildə isə Prezidentlər səviyyəsində danışıqlara start verməklə özünü məsuliyyətdən kənarlaşdırmağa çalışmışdır. Bu gün Türkiyə Cənubi Qafqazda Ermənistan istisna olmaqla, Azərbaycan və Gürcüstanla öz əlaqələrini Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirir. Ermənistanın Türkiyəyə olan ərazi iddiaları, "soyqırımı" məsələsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı və Türkiyənin bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirməsi İrəvan-Ankara münasibətlərini gərginləşdirən məqamlar hesab edilir. Güclü Türkiyə Cənubi Qafqazı neolimperiya və ekspansionist planlardan çəkəndirən və liberal-demokratik dəyərlərlə zən-

mir.

Yeddinci şərtə Ermənistan sülhün əldə edilməsi naminə Minsk qrupu ilə fəaliyyətini davam etdirməkdə maraqlı olmasını bəyan edir və Türkiyəni regionu sabitsizləşdirmək məqsədilə münaqişəni qızışdırmaqda ittiham edir. Şübhəsiz ki, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmasında Ermənistanın niyə maraqlı olması sualına yuxarıda qismən aydınlıq gətirmişik. Lakin Ermənistanın Türkiyəni regionda sabitliyi pozmaqda və münaqişənin yenidən alovlanmasında maraqlı tərəf kimi ittiham edilməsi həqiqətə uyğun deyil. Məhz Türkiyə 2009-cu ildə Ermənistanla barışmağa uğursuz cəhd etdi, ondan bir il öncə isə Cənubi Qafqaz regionunu gələcək müharibələrdən və hərbi təhdidlərdən xilas etmək məqsədilə "Əməkdaşlıq və Sabitlik Platforması" adı altında regional təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Bu gün Türkiyə Cənubi Qafqazda Ermənistan istisna olmaqla, Azərbaycan və Gürcüstanla öz əlaqələrini Strateji Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirir. Ermənistanın Türkiyəyə olan ərazi iddiaları, "soyqırımı" məsələsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı və Türkiyənin bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirməsi İrəvan-Ankara münasibətlərini gərginləşdirən məqamlar hesab edilir. Güclü Türkiyə Cənubi Qafqazı neolimperiya və ekspansionist planlardan çəkəndirən və liberal-demokratik dəyərlərlə zən-

ginləşdirən önəmli aktordur. Onun Rusiya ilə yaxınlaşması regionda geostrateji təsir imkanlarını artırır. Bundan əlavə, Türkiyə 1921-ci ildə imzalanmış Moskva və Qars müqaviləsinin şərtlərinə əsasən Azərbaycanın tərkib hissəsi olan Naxçıvanın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqdadır. Bu isə, Ermənistanın Naxçıvana qarşı işğalçılıq siyasətinə sədd çəkir. Məhz bu səbəbdən Ermənistan Türkiyəni beynəlxalq aləmdə gözədən salmaqla, regionda öz işğalçılıq fəaliyyətinin coğrafiyasını genişləndirməyə, "Böyük Ermənistan" xülyasını gerçəkləşdirməyə say göstərir.

Paşinyanın irəli sürdüyü bu şərtlər beynəlxalq hüquq normalarının kobud şəkildə tapdanması, işğalçılıq, separatizm, davakar millətçilik, ksenofoboya, etnik təmizləmə və terrorizm, soyqırımı kimi neqativ anlayışlarla assosiasiya edildiyi üçün onların qəbul edilməsi yolverilməzdir. Artıq Azərbaycan və ATƏT-in Minsk qrupu işğalçı ölkənin məlum prinsiplərini rədd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeganə və beynəlxalq hüquq normalarını özündə əks etdirən əsas sənəd 1996-cı ildə ATƏT-in Lisabon sammitində qəbul edilmiş 3 prinsip əsasında qurulmuş baza formulu hesab edilir. Newtimes.az

Zəfər Nəcəfov,
Beynəlxalq münasibətlər
üzrə mütəxəssis, Silahlı
Qüvvələrin Hərbi Akademiyasının baş müəllimi

Narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. DSX əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.



Bakı avtomagistral yolunun Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındakı ərazidə hərəkətdə olan avtonəqliyyat vasitəsi saxlanılmışdır. Avtomobilin sürücüsünün 1989-cu il təvəllüdü Cəbrayıl rayonunun Mehdi

dövlət sərhədinin gücləndirilmiş üsulla etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə keçirilmiş kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən qara rəngli "Hyundai" markalı 99-TF-671 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb etmişdir.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Horadiz-

kəndində anadan olan Səfərov Xəqani Aydın oğlu olması müəyyənləşdirilmiş, onun üzərinə və avtomobilə baxış keçirilən zaman ümumi təxmini çəkisi 23 kiloqram 600 qram narkotik vasitə və psixotrop maddəyə (1 kq 62 qr "marixuana"ya, 15 kq 256 qr "heroin"ə, 3 kq 964 qr "metamfetamin"ə, 2 kq 122 qr "həşiş"ə və 1460 ədəd "Metadon-40" həbinə) oxşar maddələrəşkar olunaraq götürülmüşdür. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Dayı" sözüə görə Ermənistan parlamentində dava düşdü

Ermənistan Parlamentində deputatların kütləvi davası olub. SİA-nın məlumatına görə, hadisə deputatlardan birinin tribunada çıxışı zamanı digərinin ona "dayı" deməsindən sonra başlayıb. Belə ki, deputat Edmond Marukyan çıxış edərkən Sasun Mikaelyan yerdən ona atmağa atıb. Birincinin sərt cavabı isə biabırçılıqla nəticələnib. Mikaelyanla Marukyanın əlbəyaxa davasına digər deputatlar da qoşulublar. Tərəflər hətta bir-birlərini boynunu sindirməqlə hədələyiblər.



Armen Aşotyan: "Nikol, danış, hərəkət et, səsini çıxart"

Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan özünün feysbuk səhifəsində yazdığı postunda növbəti dəfə Nikol Paşinyan barədə danışılan yalanları ifşa edib. SİA aysor.am-a istinadən xəbər verir ki, müxalifətçi funksioner erməni baş nazirin qorxaq olduğunu bildirib.

"Kim isə deyirdi ki, Nikol Paşinyan döyüşlərə rəhbərlik edib, hə? Ermənistan heç vaxt bu qədər qorxaq rəhbərə malik olmayıb və ümid edirəm ki, bundan sonra bir daha olmayacaq. Amlusarda baş vermiş polis əməliyyatı buna açıq nümunədir. Nikol nəyə görə samanlıq arasında gizlənməmişdi? Bəs niyə xalqla danışmırsan, anlatmırsan? Əgər sənə həll qərarı varsa, onu nəyə görə sirr olaraq saxlayırsan və insanlara qarşı güc tətbiq edirsən? Əgər sənə həll imkanı yoxdursa, onda niyə ölkədə baş verən prosesləri öz axarına buraxmırsan və toqquşmalar zamanı dövlət orqanları vətəndaşlara qarşı güc tətbiq edir? Nikol, danış, hərəkət et, səsini çıxart", deyə Armen Aşotyan etirazlar zamanı həbs edilən insanların azadlığa buraxılmasını tələb edib.

Dünya COVID-19-un ikinci dalğasına qədəm qoyur

BMT: COVID-19 bir milyard tələbə və məktəblinin təhsilinə mane olur

“Koronavirus səbəbilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozmuşdur”. Bu sözləri BMT-nin Baş katibi Antonio Guterres iyulun ortalarına olan məlumatlara istinadən söyləyib. O əlavə edib ki, dünyada ən az 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilmişdir.

Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməmişdir. Pandemiya əvvəl həftə 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dördüdə biri lazımı əsas bacarıqları əldə etməyi bacarmışdır.

<https://www.interfax.ru/world/720181>

Alimlər İngiltərədə daha güclü ikinci COVID dalğası barədə xəbərdarlıq edirlər

İngiltərə daha yaxşı sınaq və izləmə sistemi olmadan məktəbləri yenidən açarsa, bu qışda orijinal yayılma vəziyyətindən ikiqat daha ağır olan ikinci COVID dalğası ilə qarşılaşacaq. Bu, University College London və London Gigiyena və Təbii Tibb Məktəbinin tədqiqatçıları tərəfindən əldə olunan nəticədir.

Alimlər məktəblərin necə açılacağını - tam və ya yarım-fasiləsiz, habelə həftənin müxtəlif günlərində məktəbə davamiyyətin



paylanmasını nəzərə alaraq payız-qış mövsümündə koronavirusun yayılmasının altı fərqli ssenarisini modeləşdirdilər. “Böyük Britaniyada əgər məktəblərsentyabr ayında tam işləmə rejiminə keçərsə, 2020-ci ilin dekabrında ikinci böyük dalğaya səbəb olacaq”, - İngilis elm adamlarının araşdırmasında deyilir.

<https://novoye-vremya.com/posts/uchenye-preduprezhdayut-o-bolee-moshchnoy-vtoroy-volne-covid-19-v-britaniinbsp-2020-08-04-163718>

Estoniyanın Sağlamlıq Departamenti ölkədə koronavirusun ikinci dalğasının başladığını açıqlayıb

“Səhiyyə Departamentinin qiymətləndirməsinə görə, artıq Estoniyada COVID-19-la xəstələnmənin ikinci dalğasının başladığı

ni demək olar”, - Departamentdə deyiblər.

Gözləntilərə görə, avqustun 6-da hökumət koronavirusla mübarizə tədbirlərini sərtləşdirəcək. Buna qədər Baş Nazir Yuriratas bildirmişdi ki, yoluxma səviyyəsi 2,6-ya çatıb, baxmayaraq ki, bir ay əvvəl o, 1,0 idi.

<https://news.postimees.ee/7029088/virus-spreaders-lighting-the-fuse-of-second-wave>

“Almaniya koronavirus pandemiyasının ikinci dalğasının başlanğıcıdır”

Almaniya Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib. “Biz ikinci dalğanın başlanğıcındaydıq. Düşünürəm ki, indi nəyin baş verdiyini iki-üç həftədən sonra dəqiq bil-

çəyik”, - deyən mütəxəssislər, bu fasilənin xaricə və ya məzuniyyətə çıxan vətəndaşların geri qayıtması ilə əlaqəli olduğunu söyləyiblər. Onların sözlərinə görə, hər iki amil Almaniyada infeksiyanın yayılma ehtimalını gücləndirir. Həkimlər əlavə edib ki, məktəbə getmək “gündəlik kütləvi fəaliyyətdir” və təhsil müəssisələrində gigiyena tələblərinə məhəl qoymamaq xəstə sayının artmasına bilavasitə yol açır.

<https://www.augsburger-allgemeine.de/incoming/Aerzteverband-Zweite-Corona-Welle-schon-da-id57865166.html>

Fransız alimləri koronavirusun ikinci bir dalğasını çox güman hesab edirlər

Ölkə hökumətinin nəzdində fəaliyyət göstərən Fransa Elmi Şurası hesab edir ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. “Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir” deyərək LeFigaro qəzeti çərşənbə axşamı şuranın açıqlamasından sitat gətirmişdir. Mütəxəssislərin fikrincə, epidemioloji vəziyyətin vaxtaşırı ağırlaşması ilə “Fransadakı vəziyyət nəzarət altındadır, lakin çox kövrəkdir”.

Onlar “yaxın gələcəkdə epidemiyanın necə inkişaf edəcəyi böyük ölçüdə vətəndaşların əlində olduğunu” qeyd ediblər. Avqustun 3-də Fransanın Baş naziri Jan Castex koronavirusun hələ də bütün ölkədə yayıldığına görə, rahatlanmamalı və sayıqlığını itirilməməli olduğunu söyləyib. Worldometers portalının verdiyi məlumata görə, Fransada COVID-19 xəstəliyinin başlamasından ötən dövr ərzində 190 mindən çox xəstəlik halı qeydə alınıb, 30 minə yaxın yoluxmuş ölüb.

Elmi Açıqlama: “Günəş şüaları COVID-19-u 99.9 faiz məhv edir”



İlk olaraq bu qənaətə məhz Milan Universitetinin baş immunoloqu Mario Kleriçi gəlib. O, tədqiqatlarında bu məsələni geniş izah edib və vurğulayıb ki, özü də bundan təəccüblənib. Aparılan tədqiqatlarda COVID-19 virusu yoluxdurulmuş su zərrəciklərinin (bu zərrəciklər xəstə insanların tüpür-cəyindən götürülüb) C tipli ultrabənövşəyi lampa altında saxlanması zamanı onların 99.9 faiz zərərsizləşdiyi müşahidə olunub. Təbii ki, belə üsulla insanı müalicə etmək hələlik mümkün deyil, lakin məhz bu lampalarla bağlı məkanları və hovuzları dezinfeksiya etmək olar.

Bes onda Hindistan və Banqladeş kimi isti və günəşi bol olan ölkələrdə niyə bu virus yayılmaqdadır sualına, Mario Kleriçi belə izah verib ki, orada mütəmadi yağın yağışlar günəş şüalarını bloklayır və bununla da dezinfeksiyaya mane olur. Koronavirus epidemiyasının ikinci dalğası olacağını sualına isə alim belə cavab verib: “Bəli, lakin o daha zəif formada təzahür edəcək. Çünki aktiv yay günləri, dəniz və bol təmiz havadan sonra koronavirus daha az təsir edəcək. Belə ki, bütün viruslar insan orqanizminə adaptasiya olunmaq xüsusiyyətinə malikdirlər. Mənim bu fikrimlə dünyada bir çox virusoloq və epidemioloq alimlər də razılaşıblar”.

Nigar Məmmədova

Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısını almaq məqsədilə qadağalar tətbiq olunur

Dəniz mövsümünün açılması insanlarda təbii olaraq çimərliklərin yeni növ koronavirusun yayılmasına təsiri barədə bir sıra suallar yaradır. AZƏRTAC xəbər verir ki, türkiyəli mütəxəssislərin fikrincə virusun sudan yoluxma riski olduqca azdır. Lakin, çimərliklərdə insanlar dənizdən istifadə etməklə yanaşı, eyni zamanda sıx toplaşır, yaxın təmasda olurlar. Bu da xəstəliyin yayılmasına yol açan əsas səbəblərdən biridir. Məhz bu səbəbdən Türkiyədə virusun suda insandan-insana keçməsinin qarşısının alınması məqsədilə bir sıra qadağalar tətbiq olunur. Bu qadağalar arasında insanlar arasında dənizdə sosial məsafə aralığı bir metr müəyyən edilib, hətta bəzi bölgələrdə çimərlik və dənizdə maskadan istifadə qaydaları tətbiq olunur.

Hazırda Türkiyənin bəzi bölgələrində virusun artması müşahidə olunur. Hətta bəzi yaşayır ərazilərində sərt karantin qaydaları yenidən qüvvəyə minib. Lakin, bunun yay mövsümü və ya çimərliklərin açılması ilə əlaqəsi mütəxəssislər tərəfindən araşdırılır. Xatırladaq ki, dünyada ilk dəfə Türkiyədə su və tullantı sularında SARS-CoV2 virusunun olma ehtimalı araşdırılıb. Tədqiqatların aparılması üçün pilot şəhər seçilən İstanbul daxil olmaqla ölkənin 81 vilayətində tullantı və palçıq sularında virus aşkarlanıb. Onu da qeyd edək ki, mütəxəssislər aprel ayı ilə müqayisədə son nümunələrin alındığı iyunda tullantı sularında virusun artdığını müşahidə ediblər.



İtaliyanın Milan Universitetinin professoru Mario Kleriçi günəş şüalarının COVID-19 virusunu 99.9 faiz deaktiv etməsi barədə açıqlama verib. Onun bu açıqlamasına İtaliya Astrofizika İnstitutunun tədqiqatçıları da dəstəkləyib. SİA xəbər verir ki, alimlərin apardıqları araşdırmalarda günəş altında və açıq havada olmaq koronavirusla mübarizədə effektiv vasitələrdən biridir. Alimlər Milan Universitetinin fiziopatologiya və cərrahi transplantasiya şöbələrində birgə fəaliyyət zamanı məhz günəşin yaydığı ultrabənövşəyi şüaların insan orqanizmində koronavirusla ilə mübarizəsini tədqiq ediblər.

Karantin rejiminin uzadılması vətəndaşların sağlamlığının qorunmasına xidmət edir

- İlham müəllim, bildiyimiz kimi ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi avqustun 31-dək uzadılıb. Buna münasibətiniz necədir?

- Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin avqustun 31-dək uzadılması zəruridir. Azərbaycan hökuməti tərəfindən bu barədə qərar geniş araşdırılaraq, təhlil edilərək qəbul olunub. Bununla belə, sərt karantin rejimi nisbətən yumşaldılıb. Belə ki, vətəndaşlar avqustun 5-dən sonra evdən çıxmaq üçün sms-lə icazə almayacaq. Bu məhdudiyət götürülüb. Amma yumşalmalar o demək deyil ki, pandemiya sona çatıb. Xeyr, belə deyil.

Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay fəvqəladə vəziyyət elan edib. Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalarla getdikcə virusun yenidən alovlanması baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır.

Biz Azərbaycanda da virusun yenidən yayılması təcrübəsinin



Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədovun yap.org.az-a müsahibəsi

şahidi olmuşuq. Pandemiyanın yayıldığı ilk dövrlərdə tətbiq olunan xüsusi karantin rejimi sayəsində ölkəmizdə virusa yoluxmaların sayında azalma müşahidə olunurdu. Lakin yumşalmadan sonra yoluxmaların sayı artmağa başladı və hökumət yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qaldı. Yenidən bu vəziyyətlə üzləşməmək üçün bir müddət xüsusi karantin şəraitində yaşamağa məcburuq.

- Azərbaycan dövlətinin pandemiya qarşı mübarizə tədbirlərini necə dəyərləndirirsiniz?

- Bilirsiniz ki, COVID-19 infek-

siyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən mühüm tədbirlər həyata keçirilib. Bu ilin əvvəlindən zəruri qabaqçılıq tədbirlərin görülməsinə başlanıb.

Səhiyyə sisteminin restuktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə

bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Artıq 9 bu tipli xəstəxana istifadəyə verilib. Cənab Prezident bugünlərdə regionlara səfəri zamanı modul tipli xəstəxanaların da açılışını etdi.

Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə tə-

min olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin, müxtəlif ölkələrin həkimlərinin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işçilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir.

- Cəmiyyətdə karantin rejiminin yenidən uzadılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir həkim kimi vətəndaşlara nə tövsiyə edərdiniz?

- Normal həyata dönmək, koronavirus beləsindən xilas olmaq hər kəsin arzusudur. Bunun üçün, bir qədər də səbrli, dözümlü olmaq lazımdır. Virusla yoluxma sayının azalmasından da arxayınlaşmaq olmaz. Çünki arxayınlaşıb qaydalara riayət etməmək virusa yoluxma sayının artmasına səbəb olar ki, bu da arzuolunmaz vəziyyətə gətirib çıxara bilər. Yoluxma sayının azalmasının əsas səbəbi dövlətin həyata keçirdiyi tədbirlər, vətəndaşların karantin rejiminə, sosial izolyasiya qaydalarına əməl etmələri ilə bağlıdır. Bu gün vətəndaşların əksəriyyətində şəxsi refleks, yəni tibbi maskadan istifadə edilməsi, sosial məsafə saxlanması, dezinfeksiya edici vasitələrdən istifadə edilməsi verdiyi formalaşmışdır. Bunlar müsbət haldır və o deməkdir ki, insanlar indiki şəraitin tələblərilə yaşamağa öyrə-

şir. Biz qaydalara mütəq şəkilə əməl etməliyik ki, bu bələdan tezliklə xilas ola bilək.

Qarşıdan payız fəslı gəlir. Həmin mövsümdə də infeksiya xəstəlikləri baş qaldırır. Çalışmaq lazımdır ki, payız mövsümünə qədər maksimum dərəcədə virusun yayılmasının qarşısı alınsın. Bu baxımdan ölkəmizdə xüsusi karantin rejiminin uzadılması doğru addım kimi qiymətləndirilməli və insanların bunu anlayışla qəbul etməlidir.

Hələki, dünyada koronavirusa qarşı tam təsdiq olunmuş peyvənd və ya dərman peraparatu tapılmayıb. Bəzi dövlətlər peyvəndlər haqqında məlumatlar verirlər. Azərbaycan dövləti də bu məsələni diqqət mərkəzində saxlayır. Amma bu məsələdə tələsmək lazımdır deyil.

Qeyd etdiyim kimi, hazırda ölkəmizdə koronavirusun azalması ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir. Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün fərdi və ictimai məsuliyyətin saxlanması vacibdir.

Bu baxımdan hər kəs özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməli, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamalı, qoruyucu tibbi maskalardan istifadə etməlidir. Biz birlikdə mübarizə apararaq bu bələya qalib gələ və normal həyatımıza dönə bilərik.

Sədaqət Vəliyeva: Dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur

“Dünyada cərəyan edən pandemiya şəraitində sosial və iqtisadi durum hər kəsə bəllidir. Bu gün dünyanın bir çox ölkələrində iqtisadi tənəzzül müşahidə olunur, hətta sosial proqramlar ixtisar edilir. Eyni zamanda, 10 minlərlə iş yeri olmuş dünyanın transmilli korporasiyaları, böyük şirkətləri belə artıq ixtisarlara, xərclərin optimallaşdırılmasına gedirlər.



Bu gün ölkələr var ki, orada 50-60 faizlik işsizlik formalaşmış, gün ərzində 26-30 milyon insan yalnız isti xörək üçün kilometrərlə növbələrdə durur, ərzaq çatışmazlığı üzündən mağazalarda qarşılıqlı qarşıdurma baş verir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildiri ki, dünyada elə iqtisadi zonalər var ki, oraya daxil olan ölkələrə pandemiyanın vurduğu iqtisadi zərərli aradan qaldırmaq üçün 400-500 milyard avro tələb olu-

nur: “Yəni, səslənməyən bir çox sosial-iqtisadi problemləri də nəzərə alsaq, bu gün ümumən dünyada vəziyyət destabildir. Əlbəttə ki, belə bir məqamda Azərbaycan dövlətinin büdcəsində də xərclərin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsinin təhlili də onu göstərir ki, burada söhbət heç bir sosial layihənin ixtisarından getmir. Əksinə, sosial və iqtisadi sahədə xərclərin optimallaşdırılması reallaşdırılır. Halbuki, bu gün bir sıra Avropa ölkələrində ya sosial layihələrin ixtisarını, ya da sosial öhdə-

liklərin yerinə yetirilməsində çatışmazlıqların, gecikmələrin olduğunu müşahidə edirik. Bu səbəbdən də, dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur. İndi elə bir zamandıq ki, keçici də olsa, qənaət rejiminə keçilməli, mərhələli şəkildə ağır dövrü başa vurmalyıq. Lakin bununla yanaşı karantin rejiminin də tələblərini pandemiya şəraitindən asılı olaraq yumşaltmalı, makroiqtisadi vəziyyətin sabitləşdirilməsinə nail olmalıyıq”.

Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə təsiri olmayaacaq

“Dövlət büdcəsində nəzərdə tutulan azalmalar optimallaşdırma nəticəsində götürülüb. Bu azalmaların əhaliyə heç bir təsiri olmayacaq. Nəzərdə tutulan bütün sosial layihələr yerinə yetiriləcək”. Bu fikirləri İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildiri ki, büdcə layihəsi ilə bağlı Hesablama Palatasının rəyi müsbətdir.

“Qurum ölkənin müdafiə qabiliyyətinin artırılması, pandemiyanın yaratdığı keyfiyyətə yeni sosial və iqtisadi davranış mühiyyətinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyaclarının yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırıldığına görə atılan addımları zəruri hesab edir”-deyə, nazir müavini vurğulayıb.



ŞOK: Erməni qadın hava limanında ərinin sümükləri ilə yaxalandı!



Münhen hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları bir qadın sənişinin baqajında ərinin qalıqlarını aşkar ediblər. SİA xəbər verir ki, bu barədə RİA Novosti Bild tabloidinə istinadən yazır.

Qeyd olunur ki, sümüklər 74 yaşlı sənişinin baqajına keçirilən baxış zamanı taxta yeşiyin içindən tapılıb və oraya sərhəd nəzarəti, həkim, prokurorluq nümayəndəsi cəlb edilib. Bəlli olub ki, 74 yaşlı qadın və onun 52 yaşlı qızı mərhumun qalıqlarını yaşadığı Yunanıstandan Münhen və Kiyev vasitəsilə Ermənistanı keçirmək istəyiblər. Sənədlərə əsasən, kişi 2008-ci ildə ölüb və Yunanıstanın Saloniki şəhəri yaxınlığında basdırılıb. Lakin sonda hüquq-mühafizə orqanları mərhumun qalıqlarının daşınmasının qanuna zidd olmadığı qənaətinə gəliblər və qadınlara sümük yükləri ilə birlikdə Ermənistanı səfərlərini davam etdirmələri barədə icazə sənədi veriblər.

Rövşən

Ermənistanın buyruq qulu - Leyla Yunus

Təəccüb doğurur? Bəlkə səhv deyirəm. Xeyr! Faktlara əsaslanıb bu fikri söyləyirəm. Özlərini "hüquq müdafiəçisi" adlandıraraq, yalandan Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu dünyaya car çəkərək xidmət etdikləri anti-azərbaycançı dairələr qarşısında dividend qazanmaq istəyən Leyla Yunus kimilər hər zaman öz xalqına nifrət edərək, Azərbaycan dilini yalnız söyüş söymək üçün bir vasitə hesab edirlər. Özü də dəfələrlə etiraf edib ki, Azərbaycan dilində ancaq söyməyi bacarır. Adını "hüquq müdafiəçisi" qoyan bu canlı həşarət zaman-zaman dələduzluq və cinayət əməlləri (vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, saxta vəsiqələrin hazırlanması, yaxud bu cür sənədi satma, saxta dövlət təltifinin, möhürün, blankın hazırlanması, satılması və s.) törətməkdən də çəkinməyib.

Bunları 2015-ci ilin avqustunda Leyla Yunusun və onun heyat yoldaşı Arif Yunusun məhkəməsi də sübuta yetirdi. Heç bir şübhə yoxdur ki, Leyla Yunusları hər zaman öz şəxsi, cılız, dar və korporativ mənəfətləri düşündürüb. Onlar bu hərisliklərinə görə, Azərbaycanın milli maraqlarını qurban veriblər. Fəaliyyətinin bütün dövrlərində antimillilik, anti-Azərbaycan mövqeyi ilə tanınan L.Yunusu dəstəkləyənlərə sual olunur: siz kimi müdafiə edirsiniz?

Müdafiə Nazirliyinin cəbhəyə göndiriləcək qida məhsullarını bazara çıxaraq satan və bundan əldə etdiyi vəsaiti Almaniyadakı bank hesabına köçürən Leyla Yunusmu? Yoxsa onun erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 (əlli min) avro məbləğində iki dəfə aldığı qrantda sizin də payınız olub? Hələ "xidmətləri"nin müqabilində aldığı külli miqdarda vəsait hesabına Türkiyədə, Çexiyada mülklər, obyektler aldığı və yüksək qrantları mənimsədiyini demirik.

Vaxtilə Rəhim Qaziyevin dostu kimi "toxunulmazlıq immuniteti" qazanan şeytan xislətli bu qadın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə silahlı qüvvələrin əməliyyat planlarını, cəbhə bölgəsində

lente alınmış foto və video materialları erməni tərəfinə ötürməsi və bunun müqabilində külli miqdarda pul əldə etməsi də heç kəsə sirr deyil.

Buradan aydın olur ki, hüquq müdafiəçisi adı ilə maskalanmış Leyla Yunus antimillilik, anti-Azərbaycan təbliğatları, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşılıq yaratmaq, dələduzluq və Vətənə xəyanətlə məşğuldur.

Siyasi məhbus, yoxsa məhbuslarla siyasət?

Bəli, illər davam etsə də, bu şeytan xislətli Leyla Yunus niyyətindən əl çəkməyərək, "siyasi məhbus" "layihəsi" ilə siyasətdə növbəti "irəliləyiş" etmək istədi. Və "siyasi məhbus" siyahısını hazırlamaqla, özünü az qala Oskar Şindler sayaraq terrorçuluq, qətlə suçlanaraq həbs edilənləri "siyasi məhbus" adı ilə Avropanın müvafiq qurumlarına da saydırmağa çalışaraq, Azərbaycan dövlətinə və millətinə xəyanətdə günahlandırılmış adamları daxil etməklə, "siyasi biznes"ini yaratmağa çalışdı və bununla da, növbəti maraqlarını həyata keçirməyə başladı. Və erməni lobbisinin dəmtutanı Leyla Yunus Ermənistanın uğurlarına sevindiğini zənn etdi.



Xainlərə güzəşt olmamalıdır

Bəlkə də, belə sərt deyilən söz kimlərdəse qıcıq yarada bilər. Amma belələrinin çörəyi dizinin üstündədir. Çünki satılmışlar üçün pul hər şey deməkdir. Xüsusilə də, ermənilərin Tovuz təxribatlarından sonra içimizdəki xəyanətkarlar zümresi, o cümlədən Leyla və Arif Yunuslar yenidən fəallaşmağa, baş qaldırmağa başlayıblar. Çünki belələri üçün müqəddəs heç nə yoxdur, bircə erməni çörəyi onların imtina edilməz tikələrinə çevrilib. Çünki bu o Yunuslardır ki, qanlarında erməni genlərinin mövcudluğu sübuta yetirilib. Bu həmin Yunuslardır ki, bəlli cinayət əməllərinə görə həbs olunarkən onların Hollandiyada yaşayan erməni pərəst qızları Dinara Yunus "Odnoklassniki" sosial şəbəkəsində Dağlıq Qarabağ cəbhəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid düşən əsgərlərimizin ruhlarını təhqir edərək, "Azərbaycan əsgərləri cəbhədə ölsünlər, qırılınsınlar" şərhini yazmışdı. Bu o Yunuslardır ki, "Sülh və Demokratiya İnstitutu"nun (SDI) rəhbəri kimi "xalq diplomatiyası" pərdəsi altında ermənilərin sifarişlərini canla-başla icra edənlər bu satqınlar ailəsinin üzvləridirlər. Bir də satqın və Vətən xainindən nə gözləmək olar? L.Yunus kimilər dövlət tərəfindən əfv olunsalar da, yəne də öz əxlaqsızlıqlarını nümayiş etdirirlər. Çünki L.Yunusun mahiyyəti və xisləti budur. Bu adamın genetik erməni bağlılığı var və demək olar ki, həmin genetik əsl gerçəyi ədalətli, azər-

baycanlı-erməni qarşılıqdurması fonunda faktiki reallığı inkar etmək gücündədir. Çünki hara, necə, nə cür və hansı üsulla manipulyasiyalar etmələrinə rəğmən, qaçınılmaz sübutdur ki, Leyla Yunus bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərərək, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb.

Hətta bu satqınlar olayları izləyərkən, nəticəyə gələrək belə bir rəy formalaşdırmaq olar ki, bu gün Leyla Yunusu müdafiə edən erməni mətbuatı ölkəmizdə dərc edilən radikal müxalifət mətbuatı ilə informasiya mübadilələri aparır. Yeni yayılan xəbərlərin mahiyyəti eynilik təşkil edir. O da təsadüfi deyil ki, Leyla Yunus çox primitiv, hətta plagiat şəkildə sovet hakimiyyəti dövründə tanınmış dissidentlərin (Deyək ki, Soljenitsinin - R.H.) dəst xəttini təkrarlamağa, özünü onlarla bir cərgəyə qoymağa çalışır. Amma bu da nəticəsiz qalır. Və haqq qazandıranların isə azərbaycançılıq faktoruna nə qədər ziyan vuranlar olduğunu demək, düşünmək kifayətdir. Çünki Azərbaycan ictimaiyyəti Leyla və Arif Yunusları şiddətlə qınayır və onların yenidən həbsini anti-millilik və cinayətkar, satqınçılıq fəaliyyətinin məntiqi nəticəsi hesab edir. Və Leyla Yunus isə "Bizim adımızı tarixdən silmək mümkün olmayacaq" tipli bəyanatlar verməklə əri də daxil olmaqla adları Azərbaycanın şanlı tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq. Ona görə ki, bu "tarix" yalnız şərddən, böhtandan, xəyanətdən və cəmiyyətə vurulmuş qara ləkədən ibarətdir.

Belələri bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgenin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır.

Rəfiqə HÜSEYNOVA



RÖVŞƏN

rovsen.rasulov@mail.ru

Manıs tayfası, pandemiya və toy...

Birinin altında ən son model maşın, o birinin bir-iki mənzili və dəniz kənarında super villası, daha birinin əynindəki geyim-keçim bir maşının qiymətində, sport motosiklet 5 maşının qiymətində və s... MANISLARDAN danışırıq! Özü də həmin manıslardan ki, pandemiya əvvəl şou proqramlarda "biz xalqın pulu ilə dolanırıq", "bizi xalq dolandırır" kimi sözləri ilə həssas insanları daha da qıcıqlandırdılar. Halbuki, bir toya 1-cə saatlığa getmək üçün bir neçə min manatdan bircə qəpik belə düşmürdülər. Əvvəlcə, yəni bir neçə illər əvvəl TV-lərdə guya "toy" sözünü deməyə utanırdılar, "el şənliyi" - filan deyirdilər. Sonradan isə bu tayfanın üzvi bir az da açıldı və elə birbaşa "toy" deməyə başladı, hətta ara-sıra "toy" a öz jarqonlarında "təvər" də deyənlər var idi. Əlbəttə, bu fikrim heç də bütün musiqiçilərə aid deyil və gördüyünüz kimi, mən burada MANIS ifadəsini işlətməmişəm.

İndi həmin manıslardan biri, məsələn, vaxtilə restoranların birində ofisiyən işləmiş, indi isə "şəxsiyyət" çevrilən, bəlkə də ofisiyən bəyənməyən Niyam Səlamiyə görə, Qarabağda müharibə gəderkən, daha çox pul qazanmış və indi - pandemiya dövründə pul qazana bilmirmiş, kirayəsini ödəyə bilmirmiş (?). Əcəba, altındakı təyyarəyə bənzər yekə maşının pulu bir insanın əb-əcdadına belə yetər, sat və dolan da, ödə kirayəni! Amma o boyda maşını olanın kirayə evdə qala bilməsi də inandırıcı görünür. Sadəcə, göz-dən pərdə asmaq kimi zəddir...

Hələ Baloğlan müəllimə baxın da, deyir toyda camaat bir-birinin ağızını yalamır... Yeni demək istəyir ki, pandemiya şəraitində millət toy ələsin və qarışqa kimi qırılsın, Allah eləməmiş. Digərləri də bu sıradadır. Sizləri Allaha inandırım ki, onlar bir yerə toplaşanda söhbətləri yalnız və yalnız toyların keçirilməməsinə görə pandemiya, dalınca isə, toyların qadağasından - yəni bu qadağanı qoyan dövlətdən şikayət olur! Vaxtilə biri kəndinə yol, su çəkirdəndə, o biri hansısa ailəyə maddi və s. yardım göstərəndə bunu TV-lərdə şoulara çevirir, özlərinə "nə qədər humanist biridir" kəlməsini dedizdirirdilər. Millət də alırdı dəsməli əlinə və hönkür-hönkür ağlayırdı, sonra da arvadlar yapışırdı ərtilərinin yaxasından ki, istəyir yerlə-göy bir olsun, oğlumun toyunda bu adam oxumalıdır, vəsəlam! Toy da gələndə, bircə qəpik belə dala-qabağa keçilməzdi. Bir toydan o biri toya, o biri toydan da daha o biri toya... 2-3 saata filan qədər min manatları qatla qoy cibinə, sonra da xalqa yalandan tərif yağdır ki, xalq olmasa idi biz ölərdik, ay sən canın üçün! Reklam ki, reklam...

Ancaq Vallah bu qədər də olmaz e, olmaz! Vaxtilə maqnitofon kassetlərindəki zəpisləri və ara toyları ilə dolananlar indi TV-lərə çıxıb olublar ağılqoyan (!) Üstəlik, bir azca cibləri boşalan kimi özlərini lezvalayıb, yaxalarını cırırlar ki, bəs qoymayın, acımızdan öldük! Bəs onda sosial vəziyyətləri stabil olmayan insanlar nə ələsinlər? Balaca birotlaqlı kirayələrdə əl-qolları bağlı qalan işsiz-gücsüz adamlar necə etsinlər? Dövlət öz yardımını ayırır və sosial cəhətdən əlindən gələni edir. Pis, yaxşı çörəyini tapan-tapır da.

Deyəsən, elə öz dilləri ilə sözümlü yekunlaşdıracağam: Bəs sizə nə gəlib axı, ay MANISLAR, "təvərləriniz" olmayandan, "kəlbələriniz" (pullar) qurtarandan sonra niyə bu qədər "xas" (yaxşı) manısdan "qastanı" (pis) manıslara çevrilirsiniz? Nə oldu, indi xalq sizləri dolandırmır deyə, dövlət oldu günahkar? Sadəcə, ayıb olsun, özü də çox..!

Ermənistanda nazir deputatın əyləndiyi çimərliyi bağladı



Ermənistan parlamentinin iqtidarda olan "Mənim addımım" blokunun deputatı Ayk Sarkisyanın koronavirusa qarşı tətbiq edilən karantin rejimi qaydalarını pozaraq əyləndiyi istirahət mərkəzi bağlanacaq. SIA "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya naziri Romanos Petrosyan göstəriş verib.

Göyçə (Sevan) gölünün sahilində yerləşən istirahət mərkəzinin bağlanması deputat qalmağının səbəb olduğu bildirilib. Nazirin göstərişinə əsasən, çimərlik bağlanacaq və ərazisinə quraşdırılmış pavilyonlar söküləcək. Məlumatla görə, bu pavilyonlar qanunsuz quraşdırılıb, buna görə də onların çıxarılması qərara alınıb.

Qeyd edək ki, A.Sarkisyan hərəkətinə görə həmvətənlərindən üzr istəmiş və maskadan istifadəyə, sosial məsafənin qorunmasına çağırış etmişdi. Daha əvvəl Ermənistan mediasında çimərliyin Ayk Sarkisyanın özünə aid olduğu barədə məlumatlar yayılmışdı, hətta onun biletdə kassasının yanında dayanarkən lentə alınan fotoları da dərc olunmuşdu.

Aysel Məmmədova

Son günlər Ermənistan mediası və sosial şəbəkələrin erməni seqmentində Azərbaycanla bağlı məlumatlar yayılarkən "etibarlı mənbə" kimi Arif Məmmədova istinad edilir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Ancaq bu, xaincəsinə deyilmiş fikirlərin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. "Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənar qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür.

Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparılır, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiniz, filan adama siz ev vermişsiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər Nazirliyi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

"Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzde tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası "müstəqil" qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda kaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu

keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimillil ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılışma prinsipi əsas tutulur, milli maraqları kənar qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər", - dövlət başçısı əlavə edib.

Arif Məmmədovun xəyanətkar iddiası...

Budur, çöreyi dizinin üstündə olmaq. Dünən qədər səfir işlədiyi vaxt dedikləri, bu gün ki, çıxışlarında həqiqətə uyğun olmayan, Azərbaycana qarşı qarayaxma kampaniyasına işləyən fikirləri. 2000-ci ildə Arif Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa İttifaqındakı daimi nümayəndəliyinin rəhbəri oldu. O, 2006-cı ildə bu vəzifədə çalışıb. Eyni zamanda o, 2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksemburqdakı səfiri olub. Elə bu çöreyi dizinin üstündə olan Arif Məmmədov 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Fransanın Strasburq şəhərində yerləşən Azərbaycan Respublikasının Avropa Şurasındakı Daimi Nümayəndəliyinin rəhbəri, 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun "fövqəladə və səlahiyyətli səfir" diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verdikdən sonra Azərbaycana qarşı dayanmadan böhtanlar yağdırmağa. Dövlətə külli miqdarda ziyan vuran, büdcə vəsaitlərinin qanunsuz istifadə edən A.Məmmədov hansı

Satqın, xəyanətkar Arif Məmmədov necə ifşa olundu?



esasla belə iddialarla çıxışı edir. Çünki A.Məmmədov ermənilərlə əlbirdir. O, Azərbaycan xalqına qarşı ermənilər kimi nifrət bəsləyir, Azərbaycanın suverenliyindən qıçıqlanır və mənfur, qaniçən, qoca, uşaq, qadını qətlə yetirən, Xocalı soyqırımını törədən, Azərbaycan ərazilərini işğal edən, bir milyondan çox insanın yurd-yuvalarından didərgin düşməsinə səbəb olan erməniləri azərbaycanlılardan üstün tutduğunu açıq şəkildə bəyan edir. O iddia edir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Ancaq bu, xaincəsinə deyilmiş fikirlərin yanlış olduğunu sübuta yetirməyə ehtiyac yoxdur. Son günlər sosial şəbəkələrdə ermənilərin azərbaycanlılara hücumlarını əks etdirən görüntülər yayan A.Məmmədov özünü "ağıllı diplomat" kimi təqdim etməklə Azərbaycan xalqına, Azərbaycan hökumətinə qara yaxmaq, xainliyi ni açıq-aşkar biruzə verməklə məşğuldur.

Erməni ilə həmrəy olan riyakarlar...

Bax, budur A.Məmmədovun xisləti. Əsl həqiqətləri sivil formada dünyaya bəyan etmək imkanlarımız daha da genişləndiyi bir za-

manda içimizdən çıxan xain A.Məmmədov erməni təəssübkeşliklərini ortaya qoyur və Azərbaycanın uğurlarına kölgə salmaqla, dünyada etibarlı tərəfdaş kimi qəbul olunmasına qarşı çıxmaq istəyən qüvvələrə dəstək verməklə kimlərə "xidmət" etdiyini nümayiş etdirir. Xüsusilə də, son günlər işğalçıya, terrorçuya haqq qazandırmaqla, dünyanın gözü qarşısında baş verən hadisələrə görə Azərbaycanı ittiham etməklə əsl riyakarlığını bir daha ortaya qoyur. Bu məxluq xalqımızın haqq davasına qara yaxaraq, işğalçının cinayət əməllərinə haqq qazandırmaq kimi sərəm fikirlər səsləndirməklə cinayətkarların etdiklərini Azərbaycanın üzərinə atmağa çalışır.

Necə ola bilər ki, bir insan əzizlərini, yaxınlarını vəhşicəsinə qətlə yetirən, xalqına qarşı soyqırımı aktları həyata keçirən terrorçuya dəstək olsun?! İnsan nə dərəcədə xalqına, dövlətlərinə nifrət etməlidir ki, əli millətinin qanına batan erməni ilə həmrəy olsun?!

Nə yazıq ki, belə riyakarlarımız, xalq düşmənlərimiz də var və indiyədək kimlər tərəfindən "bəsləndikləri" açıq-aşkar üzə çıxır. Düşmən onlardan Azərbaycana qarşı silah kimi istifadə etdiyini bilə-bilə yene də hər şeylərini qanlara satmağa hazır olduqlarını bir daha nümayiş etdirirlər.

Ancaq artın xalq bir daha xarici ölkələrə sığınub dövlətimizə və millətimizə xəyanət edən bu ünsürlərin əsl riyakar, xain sifətlərini gördü. Hər kəsə bir daha bəlli oldu ki, onlar üçün Azərbaycan xalqının mənafeləri vacib deyil, onları yalnız erməni lobbisinin qrantları, ianələri və göstərişləri maraqlandırır. Əgər belə olmasaydı, Ermənistanın işğalçılıq siyasətinə görə həmrəylik nümayiş etdirən, xaricdə səfirliklərimizi, bayrağımızı, milli qürurunu müdafiə edən, Qarabağ deyib orduya və dövlətə dəstəyini bildiren

azərbaycanlılara xaincəsinə hücum etməzdilər.

Azərbaycan xalqı əsl həqiqətlərə şahidlik etdi. Hər kəs gördü ki, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli kimi erməni süfrəsindən qidalananlar silahı bizə qarşı tuşlayıblar. Erməni lobbisi məhz bu üzdeyən rəqlər vasitəsilə azərbaycanlıları təhqir etdirirlər.

Bu səbəbdən də ehtiyatlı olmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, düşmənimiz ermənilərdirsə, içimizdə onlardan geri qalmayan düşmənlərimiz də var. Onlardan istənilən zaman bizə qarşı silah kimi istifadə edirlər.

Prezident İlham Əliyev haqlı olaraq deyir ki, onlar ermənilərdən də pisdir...

Amerikalı yazıçı Paul Austerin xəyanətkar və satqınlar haqqında gözəl bir fikri var: "Sənə bir dəfə xəyanət edənə bağışlasan, sənə yene istifadə edər. Çünki xəyanət bir ruh halı deyil, xarakterin yeni formasıdır".

Yeni bir dəfə xəyanət edən bunu davamlı etməyə artıq öyrənir. Ona görə də xəyanətə cinsindən asılı olmayaraq, şəxsiyyət deyilir. Azərbaycan cəmiyyəti artıq son illərdə bu şəxsiyyətin və buna bənzər şəxsiyyətlərin simasını tanımaqdadır. "Beşinci kolon" rolunda çıxış edən A.Məmmədov əlindən gələn hər şeyi edir ki, Avropa Şurasındakı azərbaycanlı parlamentariləri pis vəziyyətə salsın. Hətta Azərbaycana simpatiyası olmayan cənab Yaqland da onun hərəketlərini təxribatçı və ya "sərəmlik" kimi qəbul edirdi. Azərbaycana nifrət edən bu şəxslərin əsl üzübudur - "Vətən üçün pis olan, mənə faydalıdır".

Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqtəyi-nəzərdən xəyanətə keçən və fəraridən başqa bir şey deyillər. Belələrinə isə xalq heç vaxt bağışlamayacaq!

R.HÜSEYNOVA

"Beşinci kolon" grant müqabilində özfəailiyyətlə məşquldur"

"Hesab edirəm, xaricdə soydaşlarımızın keçirdikləri aksiyaları siyasiləşdirmək lazım deyil". Bunu SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əslizadə Kərimova deyib. Partiya sədrinin sözlərinə görə, xaricdə keçirilən etiraz aksiyaları, soydaşlarımızın könlü olaraq erməni işğalına etiraz aksiyası idi: "Bunu dövlət təşkil etməmişdi ki, buna da siyasi don geyindirilsin. Demokratiyadan danışan Avropa ölkələrində, demokratiyadan danışan ABŞ-da soydaşlarımız öz demokratik hüquqlarından istifadə edərək, öz vətənlərinin işğaldan azad olunmasını dilə gətiriblər. Belə aksiyalar hər gün Avropanın hər bir dövlətində görmək mümkündür. İstənilən bir məsələyə hər kəsin etiraz etmək hüququ var. Heç kəs də buna siyasi don geyindirmir. "Beşinci kolon", radikal müxalif qüvvələr, eyni zamanda onlara sponsorluq edən xarici siyasi dairələr bunu siyasi müstəviyə çəkməyə çalışırlar. Amma hesab edirəm biz buna əhəmiyyət verməməliyik. Çünki onların hədəfi də, məhz budur. "Beşinci kolon" illərdir "falş modernizasiya"ya xidmət edib. Onlar görüntü xətrinə çalışmağa öyrəşiblər. Ona görə də, hazırda xaricdən aldıkları grant müqabilində özfəailiyyətlə məşquldurlar. Bir daha qeyd etmək istəyirəm, xaricdə soydaşlarımızın etiraz aksiyasını siyasiləşdirmək lazım deyil. Qətiyyətlə buna yol vermək doğru deyil. Avropanın mərkəzində soydaşlarımıza təcavüz edən, onlara xəsarət yetirən erməni barbarlığını siyasiləşdirməli və beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur etməliyik. "Milli Şura" adlanan, AXCP və beşinci kolon məsələləri hesab edirəm fiaskoya uğradı. Onlar grant müqabilində öz failiyyət və boşboğazlıqla məşqu olub bunu siyasi müstəviyə daşıyaraq, xaricə gözünə siyasətlə məşqu olduqlarını nümayiş edirlər. Ona görə də, onları ciddiyyə almaq lazım deyil".

“Milli Şura” siyasi səhnədə çirkin oyunlar oynayıb”

“Sən demə, Azərbaycanda sərt karantin rejiminin uzanmasına, müəyyən qədər iqtisadi geriləmənin baş verməsinə ən çox sevinən Milli Şura imiş. Qurumun iclasından yayılan son görüntülərdə açıq formada bəyan olunur ki, karantin qaydalarının uzanması onlara sərf edir. Konkret belə bildirilir, diqqət edin: “Mövcud duruma görə, insanların narahatlığı artır, dolanışığı çətinləşir, buna sevinmək lazımdır. Karantinın uzanması birmənalı olaraq Milli Şura üçün əlverişlidir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, göründüyü kimi, niyyət bütün çıpaqlığı ilə ortadadır: Şura karantin rejiminin uzanmasının, xalqın güzəranının daha da pisləşməsinin tərəfdarı olduğunu, bunun dövlətin yaxasına çökmək, hay-küy salmaq, təbliğat aparmaq üçün imkan yaratdığını bəyan edir.

“Öz dövlətinə, vətəndaşına düşmən kəsilməyin başqa adı varmı? Az öncə dünya bazarlarında neftin qiymətinin düşməsinə bayram edən Milli Şura, indi də karantin rejiminin uzanmasına sevinir. Xəstəlik hələ də tam aradan qalxmayıbsa, infeksiyaya yoluxan vətəndaşlarımızın vəfat etməsi faktları mövcuddursa, sərt karantin rejimi səbəbindən ölkədə iqtisadi sahədə inkişafın tempi aşağı düşsə, buna sevinmək üçün alçaq düşüncənin, kobud əxlaqın sahibi olmalısın! Bunun başqa adı yoxdur! Azərbaycana düşmən qüvvələrlə arada hansısa fərq varmı? Yoxdur!

Hökumətin karantin rejimini uzatmasının yalnız bir səbəbi var - nəyin bahasına olursa-olsun insanların sağlamlığının qorunması! Dövlət olaraq özümüzden asılı olmayaraq düşdüyümüz durum bütün vətəndaşlara bu və ya digər formada zərbə vurur. Hakimiyyət fərqli yol da tuta bilərdi, bəzi ölkələrdə olduğu kimi, bütün sahələrin fəaliyyətini təmin edib, karantin rejimini aradan qaldıra bilərdi. Nəticədə iqtisadi sahədə irəliləmə yənidən baş verəcəkdə, insanlarımızın qorunması isə ikinci plana keçəcəkdə. Amma buna gedilmir, insanların sağlamlığı, qorunması önə çəkilib. Bu, birmənalı olaraq təqdir edilməlidir.

Təəssüf ki, pandemiya görə itkilərimizə öz içimizdən olanlar da şadyanalıq edirmiş! Normal düşüncəyə malik müxalif qüvvə öz ölkəsinin vətəndaşının güzəranının pisləşməsinə sevinə, bundan öz çirkin məqsədləri, təbliğatı üçün istifadə edə bilərdi? Əgər sən ha-



kimiyətə alternativ qüvvə kimi özünü cəmiyyətə sırıyarsansa, mövcud vəziyyətlə bağlı fərqli nəşə təklif et. Bu, yoxdursa, ortaya düşüb indiki duruma sevinirsə deməyə söz qalmır. Deməli, cılızlığı, miskinliyi, xalqa düşmən münasibəti öz fəaliyyətinin əsas elementinə çevirmisən. Öz məqsədlərinə çatmaq üçün xalqın ən ağır duruma düşməsinə belə razısan...

Reallıq odur ki, Milli Şura sivil yolla irəli çıxmaq imkanını tam itirib. Hər seçkidən, siyasi mübarizədən sonra itirilən elektorat, itirilən reyting, nüfuz, saysız-hesabsız uğursuzluqlardan doğan ruh düşkünlüyü bu kimi dairələrin hakimiyyətə gəlmək şanslarını heçə endirib. Nəticədə dövlətin zəifləməsinə, insanların kasıb duruma düşməsinə arzulamaq kimi rəzil bir səviyyəyə eniblər.

Anlamırırlar ki, sosial şəbəkələrdə yalan, böhtan üzərində qurulan çalışma sosial bazanı genişləndirmək, elektoratın rəğbətini qazanmaq, müxalifəti nüfuzlu siyasi qüvvəyə çevirmək iqtidarında deyil.

Sosial sifarişdən doğmayan yollarla güclənə biləcəklərini fərz edənlər rüsvayçı duruma düşməkdə davam edəcəklər. Nə qədər sevinənlər də, qarşıdakı dönmə şanssızlığı baxımından müxalifət üçün daha ağır proses kimi gözlənilir. Sosial şəbəkələrdə trolluq etmək, xüsusi şəbəkə saxlamaq əslində yeniliklərlə ayaqlaşmaq deyil. Milli Şuranın düşdüyü çarəsiz durum, tükənməmişlik onu sosial şəbəkələrdə radikallıq, süni gərginlik yaratmağa, trolları ilə birlikdə yalanlar uydurmağa, təhqirlə məşğul olmağa vadar edir. Lakin

bununla nəse əldə etmək mümkünədir. Cəmiyyətin real proqramlara malik olmayan və köhnə mübarizə metodlarını sosial şəbəkəyə daşıyan hazırkı müxalifətə marağı çoxdan itib...

Hakimiyyət pandemiya ilə mübarizədə uğurlu fəaliyyətə müəlliflik edir. İndiki durumda hakimiyyət itkiləri qarşılaşmaq üçün yardım paketləri icra edib, maaş və pensiyaların ödənişində hər hansı problem mövcud deyil. Sosial proqramlar təxirə düşməyib. Heç kimdə şübhə yoxdur ki, tezliklə bu bəla arxada qalacaq, iqtisadi geriləmənin qarşısı alınacaq. Müxalifətinse müəyyən sosial narazılıqları, gileyləri, tənqidi yanaşmaları bir arada toplayıb, real hərəkətə çevirmək təşəbbüsləri tamamilə perspektivsizdir.

Dünyanın pandemiya sonrası düşdüyü halı hər yerdə eynidir, amma dünyanın heç bir yerində bu haldan siyasi xalq toplamaq, əhalini qızıqdırmaq, dövlətin çök-məsini arzulamaq kimi bir ağıla, əxlaqa, vicdan hissəsinə sahib olan müxalifət yoxdur, bəlkə də tək elə bizdədir!

Milli Şuranın bu dərəcədə rəziləşməsi, öz dövlətinə, millətə münasibətdə düşmənlə eyni mövqeyi bölüşməsində, əslində yeni bir şey yoxdur! İllərdir, siyasi səhnədə o, məhz belə rəzil və çirkin rolları oynayır!..”, deyər Elman Babayev bildirib.

İnam Hacıyev

Anar Xəlilov: “Xarici “mühacirlər” kəşfiyyatçı sifəti ilə danışırlar”

Söz zamanlar ABŞ-ın dövlət büdcəsindən maliyyələşən “Azadlıq”, “Amerikanın səsi” radiolarının Azərbaycanla bağlı qərəzli təbliğat apardığı, aqressiv davrandıqları müşahidə olunur. ABŞ Dövlət Departamentində kök salmış müəyyən şəxslərin diqtəsi ilə ölkəmizə qarşı yeni kampaniyanın təşkil olunmasına cəhdlər göstərilir. Bu işdə AXCP, “Milli Şura”, xaricdə məskunlaşmış bəzi xəyanətkar şəxslərdən - “5-ci kolon”dan istifadə olunur. Bu qrupların xaricdə yaşayan azərbaycanlıların aksiyalarını gözədən salmaq, ictimaiyyətimizin beynəlxalq hüquq-müdafiə təşkilatlarından bu məsələyə obyektiv münasirət göstərmək tələblərinə başqa don geyindirmək cəhdlərini başqa cür izah etmək mümkün deyil.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, ermənilərin Tovuz tərribatından sonra dünyada Azərbaycanın ədalətli mövqeyi bir daha sübut olundu: “Sübut olundu ki, Ermənistan təcavüzkar ölkə olaraq öz məkrli siyasətindən əl çəkmək fikrində deyil və Azərbaycana qar-

şı işğalçılığını davam etdirmək niyyətindədir. Lakin məlum olduğu kimi, ermənilərin bu tərribatının qarşısı qətiyyətlə ordumuz tərəfindən alındı və Azərbaycan diasporunun çox uğurlu fəaliyyəti nəticəsində bütün dünyaya təcavüzkarın bədnam niyyəti çatdırıldı. Diaspora nümayəndələrimizə edilən hücumlar ermənilərin bir daha xalqımıza qarşı bəslədiyi düşmənçiliyi beynəlxalq aləmə əyani sübut etdi.

Beynəlxalq aləm ermənilərin istər Tovuz tərribatını, istərsə də diasporumuza qarşı vəhşiliyini qınadı. Burada, xüsusilə Diaspora Komitəsinin və diasporumuzun fəaliyyətini çox yüksək qiymətləndirirəm. Təbii ki, beynəlxalq aləmdə ermənilərin qınanılması və onların işğalçılıq siyasətinin pislənməsi erməni və havadarlarını narahat etməyə başladı. Həmişə olduğu kimi, sapı özümüzdən olan anti-Azərbaycan qüvvələrin fondlarından maliyyələşən xaricdə “siyasi mühacir” adıyla məskunlaşan bir qrup azərbaycanlıların yenə də xidmətindən yararlanmağa başlandı. Yenə də bu insanlar sosial şəbəkələrdə Azərbaycanın uğurunu heçə endirməyə, ordumuzun gücünü zəif göstərməyə yönələn tərribatçı fikirlərlə çıxışlara başladılar”.

A.Xəlilov onu da bildirdi ki, Azərbaycan diasporunun nümayəndələrinin dinc aksiyalarına ermənilərin hücumunu böyük sevincə şərh edən bu insanlar, hətta utanmadan bunu Azərbaycanın təşkil etdiyini söyləməkdən belə şekinmədilər: “Diasporumuza dəstək əvəzinə onun üzərinə ermənilərlə bərabər hücumla keçdilər. Hətta döyülən jurnalist xanımın guya özü-özünə xəter yetirdiyini bə-



yan etdilər. Maraqlı tərəfi odur ki, Qərbin müxtəlif dairələrindən maliyyələşən və erməni siyasətinə dəstək olan bu insanlar utanmadan xalqın adından danışırlar.

Bu gün ABŞ dövləti tərəfindən maliyyələşən “Azadlıq”, “Amerikanın səsi” və digər bəzi Qərb mətbuatının başladığı anti-Azərbaycan təbliğatı həm ermənilərin təcavüzkarlıq siyasətinin ört-basdır edilməsinə, həm də bunların apardığı fəaliyyət dəstəkdir. Eyni zamanda da, eyni təbliğat aparmaları bir daha sübut edir ki, bu “mühacirlər” haradan tapşırıq alır. Bu insanların fəaliyyəti xalqımızın böyük əksəriyyətinə məlumdur. Lakin bəzi insanlar bunların toruna düşür və sosial şəbəkələrdə havalara oynayırlar. Mən o insanlara bildirirəm ki, ayıq

olun özünüz də bilmədən ermənilərin qurduğu oyunun iştirakçısına çevirilərsiz. 90-cı illərdə bunlar bu üsulla Azərbaycanda istədiklərinə nail oldular, torpaqlarımızın 20%-i işğal olundu. Bu gün də həmin ssenari ilə yenidən Azərbaycan torpaqlarını zəbt etməyə çalışırlar. Bu dəfə düşməne fürsət vermək olmaz, hər birimiz ayıq olmalıyıq. İnsanların sosial problemlərini qabardaraq arxasında siyasi oyun çevirmək istəyən bəzi müxalif qüvvələrə qarşı qətiyyətli olmaq lazımdır. Onlara meydan vermək olmaz. Sosial şəbəkələrdə onların dayaqları hesab olunan “mühacirlərin” fəaliyyətinə diqqət edin, qeyri-səmimi kəşfiyyatçı sifəti ilə danışırlar.

ABŞ-da fəttullahçıların da dəstəyindən istifadə edən Sevin xanım, xüsusilə Azərbaycan-Türkiyə dostluğundan bir kəlmə belə danışmır. Niyəsi yaxşı düşünsəz aydındır. Əksinə, sətiraltı qardaşlığımıza balta vurur. Bu gün hər birimiz ayıq olmalı, Azərbaycan dövlətçiliyi naminə prezidentin apardığı siyasətin arxasında olmalıyıq. Bu siyasət, lap az qalib, tezliklə bizi Qarabağa qovuşduracaq. Sadəcə, düşmənlərimizə fürsət verməməli, onlara qarşı ayıq olmalıyıq”.

Gülyana

Baş Məclis Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti heç bir dövlətin qanuni hesab edə bilməyəcəyini və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bilməyəcəyini də qeyd etdi.

Baş Assambleyanın 62/243 sayılı qətnaməsinin 8-ci bəndinə uyğun olaraq, Assambleyanın Baş katibi, Assambleyanın 63-cü sessiyasında yuxarıda qeyd olunan qətnamənin həyata keçirilməsi barədə ətraflı hesabat verməlidir. 30 mart 2009-cu il tarix-də dərc olunmuş hesabatda, Birləşmiş Millətlər Təşkilatına üzv ölkələrdən alınan cavablar işıqlandırılmışdır.

Ermənistan-Azərbaycan münaciyyətinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskə ATƏM-in hi-mayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müdəcələri əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

Ümumiyyətlə, münaciyyətin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Yuxarıda qeyd olunduğu kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırıldı. BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupunun münaciyyətinin sülh yolu ilə həllinə yönəlmiş səylərini bəyənərək, ATƏT-in Minsk prosesi çərçivəsində münaciyyətin həlli yollarının axtarılmasına çağırıldı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilməmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaciyyəsi başladıqdan sonra uzun müddət bu problem beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaciyyətin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİnin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaciyyətlər yarat-

maqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini engəlləməyə çalışırdı. Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaciyyətlər imperiyanın dağılmasının nəinki qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Ermənilər isə hələ münaciyyətlə başlamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparmışdılar. Burada erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu.

1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaciyyətin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək

ermənistanın təcavüzkar siyasətinə münasibət sənəddə əksini tapmamış və Kəlbəcərin işğalının guya "yerli ermənilər" tərəfindən həyata keçirildiyi vurğulanmışdı. Aprel ayının 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaciyyəsinə dair ilk qətnaməsi qəbul edildi. "BMT TŞ 822 sayılı qətnaməsi" adlanan bu sənəd Təhlükəsizlik Şurası sədrinin 1993-cü il yanvarın 29-da və aprelin 6-da verdiyi bəyanatlara istinadən hazırlanmışdı. Qətnamədə bölgədə sabitliyin və əmin-amanlığın təhlükə altında olduğu qeyd edilir, məcburi köçkünlərin sayının artmasından narahatlıq ifadə olunur və Kəlbəcər rayonunda yaranmış fəvqəladə vəziyyətin doğurduğu problemlərin aradan qaldırılmasının zəruriliyi bildirilirdi. BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər ərazilərindən çıxarılmasını tələb edirdi. Lakin bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimül vermək gücündə deyildi. Əvvəla ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir konkret qiymət vermək məqsədinə xidmət etməmişdir. Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim tərəfindən həyata keçirildiyi dəqiq göstərilir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən reallaşdırıldığı vurğulanırdı.

Dağlıq Qarabağ münaciyyəsinə dair Təhlükəsizlik Şurasının Sədri

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 822 və 853 sayılı qətnamələri

rək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaciyyətin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi. 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi. 1993-cü ildə Azərbaycanın daha bir rayonu - Kəlbəcər ermənilər tərəfindən işğal edildi. Azərbaycan bu barədə BMT-yə müraciət edərək təcavüzkarın əməllərinə qiymət verilməsini xahiş etdi. Aprelin 6-da BMT TŞ sədrinin bəyanatı qəbul olundu. Lakin bu bəyanat da problemə düzgün qiymət vermirdi. Məsələ burasındadır ki, Ermənistanın işğalçılıq si-

tərəfindən edilən 1993-cü il 29 yanvar 1 və 6 aprel 2 tarixli bəyanatlarına əsaslanaraq, Baş Katibin 14 aprel 1993-cü il 3 tarixli məruzəsini nəzərə alaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi ilə əlaqədar ciddi narahatçılığını ifadə edərək, Silahlı hərbi əməliyyatların genişlənməsini və, xüsusilə, yerli erməni qüvvələrinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna sonuncu hücumunu həyəcanla qeyd edərək, Belə vəziyyətin regionda sülh və təhlükəsizliyə təhlükə yaratması ilə əlaqədar narahat olaraq, Böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fəvqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, Regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, Həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, və silahlı hərbi əməliyyatların genişlənməsini bu proses üçün dağdıcı nəticə verə biləcəyindən dərin narahat olaraq,

* Möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir;

* Münaciyyətin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Minsk qrupunun sülh prosesi çərçivəsində həll edilməsi məqsədilə maraqlı tərəfləri danışıqları dərhal bərpa etməyə və problemin sülh yolu ilə həllini çətinləşdirən hər hansı hərəkatlardan çəkinməyə çağırır;

* Mülki əhalinin əzablarını yüngülləşdirmək üçün regionda, xüsusilə münaciyyəyə məruz qalmış rayonlarda, humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinə çağırır, bütün tərəflərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməyə borclu olduqlarını yenidən təsdiq edir;

* Baş Katibdən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Fəaliyyətdə olan Sədri, həmçinin Müşavirənin Minsk qrupunun Sədri ilə məsləhətləşmədə regionda, xüsusilə Azərbaycanın Kəlbəcər rayonunda, vəziyyətin qiymətləndirilməsini aparmağı, və Şuraya növbəti məruzəni təqdim etməyi xahiş edir;

* Məsələ ilə fəal şəkildə məşğul olmağı davam etdirməyi qərara alır.

3205 sayılı iclasda yekdilliklə qəbul edilmişdir.

1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu iş-

ğal etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ iclası keçirildi və burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaciyyəsinə dair 853 sayılı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi qoyulmuşdu. Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq ifadə edilir və tərəflərin münaciyyəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. 853 sayılı qətnaməsi bütövlükdə bezi əlamətlərinə görə 822 sayılı qətnamədən daha obyektiv görünür və burada da məsələ öz dəqiq qiymətini almamışdır. 1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi əməliyyatları gücləndirdikdən sonra BMT TŞ sədrinin yeni bəyanatı yayıldı. Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilir. Ermənilər beynəlxalq birliyin hadisələrə obyektiv reaksiya verməməsindən istifadə edərək yeni təcavüz aktları həyata keçirir, Azərbaycan torpaqlarını zəbt edirlər. Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu.

Vahid Ömərov f.ü.f.d.os



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

6 avqust

SƏS

Son səhifə

Məşhur musiqiçi Trampı məhkəməyə verdi



Məşhur musiqiçi Nil Yanq ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib. Musiqiçi prezident seçki mitinqlərində mahnılarından icazəsiz istifadə etməkdə günahlandırır. Tuzlada təşkil edilən son mitinqdə "Rockin' in the Free World" və "Devil's Sidewalk" adlı mahnılarından icazəsiz şəkildə istifadə edildiyini bildiren Yanq Nyu York Federal Məhkəməsinə müraciət edib. O, şikayət məktubunda bunları yazıb: "Bu şikayət seçdikləri namizədi dəstəkləməkdə azad olan ABŞ vətəndaşlarının haqlarına və mövqelərinə hörmətsizlik etmək məqsədi daşımır. Lakin ittihamçı vicdanı rahat şəkildə musiqinin separatçı, ABŞ-a müxalif cəhalet və nifret kampaniyası üçün istifadə olunmasına icazə verə bilməz". Musiqiçi, müəllif hüquqları qanunlarına əsasən, proqnozlaşdırılan ən yüksək kompensasiyanı tələb edib. Qeyd edək ki, Nil Yanq daha əvvəl Trampa məktub yazaraq narahatlığını dilə getirmişdi./publika.az

UEFA Çempionlar Liqasının oyunları almanlara tapşırıldı



xəbər verir ki, İngiltərədə keçiriləcək "Mançester Siti" - "Real" oyunu Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Feliks Brix olacaq. Ona Mark Borş və Ştefan Lupp kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Eybert yerinə yetirəcək. İtaliyada keçiriləcək "Yuventus" - "Lion" matçını da almanlar idarə edəcək. Qarşılaşmanın baş hakimi Feliks Zvayer olacaq. Ona Torsten Şifner və Marko Axmyuller kömək edəcək. Yunan Tasos Sidiropulos isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, hər iki görüş avqustun 7-də keçiriləcək. "Mançester Siti" ilk oyunda "Real"ı (2:1), "Lion" isə "Yuventus"u (1:0) məğlub edib.

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin "Mançester Siti" - "Real" və "Yuventus" - "Lion" cavab matçlarına hakim təyinatları açıqlanıb. Qol.az UEFA-nın mətbuat xidmətinə istinadən

Rusiyalı həkim: "Qafqazlıların uzun yaşama sirri kababdır"

Rusiyalı həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlüliyünün sirrini düzgün hazırlanmış kababda görüb. XəzərXəbər xəbər verir ki, o, bu barədə "Sputnik"ə müsahibəsində deyib.

"O diyarlarda hava daha təmizdir, su fərqlidir və meyvə-tərəvəz də var, ancaqson araşdırmalara əsasən, uzunömürlülüyə töhfə verən əsas amil yağın tərkibidir. Ət yalnızca zülal deyil, ət həm də yağdır. Alimlər müəyyənləşdiriblər ki, həm balıq, həm də ətə olan doymamış yağlar vacibdir", - die-



tolox bildirib. Onun sözlərinə görə, kömürlü manqalda hazırlanmış xörək düzgün doymamış yağ tərkibinə malikdir. A.Bobrovski vurğulayıb ki, düzgün seçilmiş ət sadəcə yeməyin dadına yox, həm də orqanizmə müsbət təsir göstərir: "Müasir dietologiyanın nöqtəy-nəzərinə görə, balıq və quzudan hazırlanmış kabab ən faydalısıdır". Həkim həmçinin kababı böyük miqdarda tərəvəzlə yeməyi tövsiyə edib.

Bakıda evdən 1 milyon manatlıq oğurluq olub



Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan 1.000.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

SİA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı, Bakı şəhər sakini T.Rəhimli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun qeyd edilən qızıl-zinət əşyalarını 75.000 ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib. Davam etdirilən tədbirlərlə Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

BMT açıqladı: Koronavirus 1 milyard tələbə və məktəblinin təhsilinə mane olur

Koronavirus səbəbi ilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub. AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş iyulun ortalarına olan məlumatlara istinadən söyləyib. O əlavə edib ki, dünyada ən azı 40 milyon uşaq həyatı vacib məktəbəqədər təhsildən məhrum edilib. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdləri ehatə etməyib. Pandemiyadan əvvəl 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dördüncü lazımı əsas bacarıqları əldə edərək məktəbi bitirib.

Buzovnada yol qəzası törədib qaçan sürücü tutuldu

İyulun 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Q.Hüseynov naməlum avtomobillə vurulub. Xəsərət alan piyada xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmış sürücü Bakı şəhər sakini A.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətname: № 022492

<http://www.ses-news.az>

<http://www.sesqazeti.az>

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın

mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yayılır, səhifələnilir.

"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur

Tiraj: 4600